

Şəfa VƏLİ

---

**ŞƏFA VƏLİ**

*Ön sözün müəllifi:*  
**Prof. Dr. Elçin İSGƏNDƏRZADƏ**

*Redaktor:*  
**Əkbər QOŞALI**


*Texniki redaktor:*  
**Şükufə ƏHMƏDLİ**

**POÇTALYONA MƏKTUB**  
*(şeirlər)*

Şəfa Elxan qızı VƏLİ.  
“Poçtalyona məktub” (şeirlər),  
“VEKTOR” Beynəlxalq Nəşrlər Evi,  
Bakı, 192 səh.

«Vektor» Beynəlxalq Nəşrlər Evi  
Bakı/Azərbaycan - 2017

©«VEKTOR» BEYNƏLXALQ ELMLƏR AKADEMİYASI, 2017



## SEVGİ RƏNGLİ TALE POEZİYASI


İstəkli oxucular!!!

Son üç ildə bədii yaradıcılığını çox diqqətlə izlədiyim və böyük dəyər verdiyim gənc şairə Şəfa Vəlinin “Poçtalyona məktub” kitabının əlyazmasını oxuduqdan sonra onun özünəməxsus poeziyasını bir ifadə ilə ümumiləşdirmək istədim. İlk ağılıma gələn başlığa çıxardığım fikir oldu: “Sevgi rəngli tale poeziyası”:

*Nəzirim var vüsəlinə yetəndə,  
Kor olam, gözümlü qurban demişəm.  
Dünya qurbanlığa quzu kəsəndə,  
Mən sənə özümü qurban demişəm.*

Oxuyacağınız bu kitabda Şəfanın başdan-baş sevgi rəngli taleinin şeirləri toplanmışdır. Başqa sözlə desək Şəfanın bütün yaradıcılığına sevgi rəngli taleinin həzin bir qəmlə süslənmiş melodik ritmləri hopmuşdur:

*Yenəcəm sevgimlə fatehliyini,  
Qarşımda oləcək cəlladlığın da.  
“İskəndər yenilməz, yenər” sehrini,  
Alacam əlindən Şəfalığımla...*



Çağdaş ədəbi gəncliyimizin ən istedadlı nümayəndələrindən biri olan Şəfanın həm özünəməxsus və fəvqəladə sevgi modeli, həm də onun poetikləşdirilməsi manerası Sizi hər şeirə heyratə bürüyəcəkdir:


*Dərdi yanına sal gətir,  
Yeni görüşə gələndə...  
Özünə eynək al gətir...  
Böyütsün məni gözündə...*

və ya;

*Söylədiyən şeirlər,  
Qolum-qanadım olsun.  
Ovcunu aç göylərə,  
Tək duan adım olsun...*

Atalarımızın “Görünən dağa nə bələdçi?!” məşhur deyiminə arxalanaraq təqdimat yazımı çox uzatmaq istəmirəm. Çox sevindirəm ki, bu gün ədəbi gəncliyimizin Şəfa Vəli kimi poetik zirvələri boy verməkdədirlər. İstəkli şairəmizə əbədi zirvə taleyi arzulamaqla, bu kitabı sevə-sevə oxuyacağınıza inanıram.

**Prof. Dr. Elçin İSGƏNDƏRZADƏ**



\*\*\*

Nəzirim var gəlişinə, sevdiyim,  
Qədəmlərin dəyən yerə baş qoyum.  
Çən-çiskinə dönüm yolla sürünüm,  
Rastına çıxanda bir pəri olum.

Nəzirim var sevənlərin pirinə,  
Sevən, sevilən də özüm olaydım.  
Sözüm keçmir ürəyimə, səbrimə,  
Dilərdim, anadan dözümlə olaydım.

Nəzirim var vüsalına yetəndə,  
Kor olam, gözümlü qurban demişəm.  
Dünya qurbanlığa quzu kəsəndə,  
Mən sənə özümü qurban demişəm.

*Xəzan gülü*

Payızda gəldin ömrümə,  
Payızda getmə, nə olur.  
Sənsizliyi taleyimə,  
Xəzəltək tökmə nə olur.

Ağlasam, özüm oluram,  
Güldür, olum istədiyim.  
Ayrılısan, dözümlə oluram,  
Getmə, yoluna küsdüyüm.

Bu payızın gülüyəm mən,  
Rəngim sarı, qönçəm yarı.  
Yarpaqların diliyəm mən,  
Nəğməm sarı, ömrüm yarı.

Sarı güllər ayrılığın,  
Rəmziymiş, söylədin mənə.  
Payız yazdığım nağılın,  
Özüymüş, söylədin mənə.

Getdinsə, götür özünlə,  
Xatirən nəyimə gərək.  
Bu xəzanda bu gülü də,  
Sevməyə bir ürək gərək.

**Səni sevmək**

Dünyanın yarısıdı,  
Süleymanın qarısıdı.  
Bəxt gülünün sarısıdı,  
Səni sevmək...

Utanan bir üz tapmaqdı,  
Ömrə əbədi qonaqdı.  
Quş qanadında uçmaqdı,  
Səni sevmək...

Ziyanın yarısı kardı,  
Sevən sevilənə yardı.  
Xəyalda da bəxtiyardı,  
Səni sevən.

Qonaqlı-qaralı ömrüm,  
Sevdası qaralı ömrüm.  
Günahlı, qaralı ömrü...  
Səni sevən...

\*\*\*

Sənsizliyi yaşayıram, qram-qram...  
İtirsəm ölərəm dedim,  
Dəliyə dönərəm dedim.  
Sən demə, yalançı idim,  
İndi bildim.

Dəli də ola bilmədim,  
Dəlilərə qarışmadım.  
Nə qismətimdən küsmədim,  
Nə taleylə barışmadım.

Bu dünyaya daha mən də,  
Bir ulduz gözüylə baxıram.  
Günəşin kölgəsində,  
Gecələr aya baxıram.  
Sənsizliyi yaşayıram, qram-qram...

\*\*\*

Ürəyimdən sən keçirsən, ağır-ağır,  
Addımların ayrılığın dərd yükündən daha ağır.  
Ayaq izlərin həsrətə aparən cığır...  
Arzularım nəmlənib gözlərimdə,  
Səadətım ələnib gözlərimdə,  
Qulağıma təsəlli cümlələri,  
Ürəyimə ümitsizlik yağır...

Ürəyimdən sən keçirsən...  
Əlində sevginə büküb,  
Məndən gizlətdiyin qəm keçirsən, ağır-ağır.

**Yuxu**

Hərdən yuxum sürgün olur,  
Üz tutur sənin qoynuna.  
Gah da qəfil yolu düşür,  
“Səninlə mənim toyuma”.

Yeyir, içir, sağlıq deyir,  
Utanmayıb oynayır da.  
Hamını özütək bilir,  
“Sən”li, “mən”li bu dünyada.

Eh...bezdilir çoxunu,  
Arzumu gizləməliyəm.  
İnsaf et, qaytar yuxumu,  
Səhər işə getməliyəm.

\*\*\*

Qaladım köksümdə sevgidən ocaq,  
Bilmədim bir zaman sönən olacaq.  
Heç kəslə bölmədim, mən susdum, ancaq,  
Bu ayrılıq yükü qəddimi əydi.

Sandım ki, olarsan məhəbbət gülüm,  
Baharda açılan ilk novruzgülüm.  
Nə olar, bir mənə söylə, sevgilim,  
Bu ayrılıq nəydi, bu hicran nəydi?

Mən sənə vermişdim öz ürəyimi,  
Sanırdım tapmışam eşq mələyimi.  
Mən səndən gizlətdim məhəbbətimi,  
Axırda daş olub başıma dəydi.

\*\*\*

Açdım ürəyimi sənə bu gecə,  
Mənə yox söylədin, nədir günahım?  
Ayıldım, yuxuymuş, sevindim necə,  
Şahzadəsi oldun yuxularımın.

Ah, necə sevmişəm, necə mən səni,  
Sevgi ocağında qorayam, gülüm.  
Sevgi naxışının ilmələrində,  
Bir zərəm, ipəyəm, xarayam, gülüm.

Unutdum bir anlıq özüm-özümü,  
Ayıldım, xəyala dalmışam sənsiz.  
Səni deyə-deyə yumdum gözümü,  
Səni deyə-deyə qalmışam sənsiz.

*Ayrılığım günah deyil*

Gəndən baxdım bir gözəllik ulduzu,  
Gözlərimə yol çəkildi nurundan.  
İndi gözlərimdə dönüb olub su,  
Eşqin sabahında sökülməyir dan.

Mənim xəyallarım şirin olmadı,  
Əksi suya düşmüş gülə bənzədi.  
Mənim ayrılığım günah olmadı,  
Yad sığal görməmiş telə bənzədi.

Xana qurdum ürəyimin odundan,  
Yanlış vurdu naxışları o gözəl.  
Sevən qəlbə bir təsəlli ağıldan,  
Nə mən dönüm xatirəyə, nə sən gəl.

***Mən Azərbaycandanam!***

Gözlərdəki gözəllikdən,  
Eşq dillənər, qəlb alışar,  
Dil susar, gözlər danışar.  
Qıyqacı baxışlarla,  
Sevən gözlər elə süzər,  
Ox kirpiklər ürək üzər.

Aşiqə pay işvəli yar,  
Hər bir əda min sehrli,  
Nazlar gözəl, türlü-türlü.  
Sevənlərin gözlərində,  
Dünya gözəl görünür ki,  
Aləm nura bürünür ki...

Sevgi mənlik ocağıdır,  
Elə yanar, alovlanır,  
Aşiq neçə mətləb qanar.  
Gəl, gizli yanma oduma,  
Atəşim aləmdədir, bil,  
Mənə tay olmaz ki, hər gül...

Fərq etməz ki, kiməm, nəyəm,  
Uzaqdanam, yaxındanam...  
Mən gözələm, gözəllərin gözəliyəm,  
Çünki, Azərbaycandanam,  
Mən Azərbaycandanam...



\*\*\*

Bağışla, bilmədim elə gün gələr,  
Sevgi zirvəsinə çıxan yığılar.  
Niyə bircə dəfə gerçəyə dönmür,  
O sənli yuxular, sənli yuxular.

Bağışla, sevmişəm sevənlər kimi,  
Kitabsız, ünvensız, qayda-qanunsuz.  
Mən Əsli olmadım, Xan Kərəm kimi,  
Alışdım oduna atəşsiz, odsuz.

Bağışla, nə edim, əlimdə deyil,  
Hər gecə rəyama mehman olursan.  
Ağlım yaddan çıxar, unut, at deyir,  
Axı ürəyimdəsən, unudulmazsan.

\*\*\*

Səndən qalan xatirəndə,  
Bir sevginin yası vardır.  
Hey ağlayan gözlərimdə,  
Nakamlığın adı vardır.

Səndən qalan yuxularda,  
Sənsizliyin kabusu var.  
Sənsiz gələn sabahlarda,  
Həsrətinin qoxusu var.

Dünyan qalib mənə sənsiz,  
Atmosferi hicran dolu.  
Şəhərləri sənsiz, səssiz,  
Hər yolu bir ölüm yolu.

Addımlaram bu yolları,  
Səndən qalan arzularla.  
Yaşayaram çox illəri,  
Səndən qalan xəyallarla.

Səndən qalan bir xatirə,  
Bir həyatın qəm-kədəri.  
Səndən qalan tək xatirə,  
Yazıq qəlbin ümidləri.

Yazıq oldu arzular da,  
Mənim səni sevməyimdə.  
Küsüb getdi vüsalın da,  
Səndən qalan xatirəndə.

Heç demədim öləcək bu,  
Hicranın əliylə bir gün.  
Yanan qəlbin közü, odu,  
Sönər göz yaşıyla bir gün.

Səndən qalan bir xatirə,  
Bir həyatın qəm-kədəri.  
Səndən qalan tək xatirə,  
Yazıq qəlbin ümidləri.

\*\*\*

Bəlkə bir gün qarşılaşaq...  
Yanağımdan iki gilə yaş axar,  
Biri sənin, biri mənim adımda.  
Gözlərim dirənib yerlərə baxar,  
Bir daha qalmasın sənin yadında.

Ürəyim yenə də susar, danışmaz,  
Küskün kədərlərə məkanlıq eylər.  
Sənin yoxluğuna yenə alışmaz,  
Amma, sənsizlikdə sultanlıq eylər.

Nə səndən əl açıb sevgi istəyər,  
Nə də üz döndərib get deyəmmərəm.  
Sadəcə könlümün başı göynəyər,  
Bircə kəlmə sənə söz deyəmmərəm.

Bir gün qarşılaşsaq...Yenə ümidlər,  
Boy atar, cücərə, saralar, solar.  
Bir gün qarşılaşsaq... Eh, nələr, nələr,  
Dəli könül daha nələr arzular.

\*\*\*

Səhərim adınla başladı gülüm,  
Axşama çox qalıb, bəlkə görüşdük.  
Ülvi istəkləri qılinc eyləyib,  
Dan sökülənədək yenə döyüşdük.

Sən öz dünyanın sərkərdəsisən,  
Mən də göz yaşlarımın şahzadəsiyəm.  
Sən neçə ürəyin İskəndərisən,  
Mən səninin qəlbinin Nüşabəsiyəm.

Yenəcəm sevgimlə fatehliyini,  
Qarşımda öləcək cəlladlığın da.  
“İskəndər yenilməz, yenər” sehrini,  
Alacam əlindən Şəfalığımla...

### *Sevgimin coğrafiya dərsi*

İtmiş bir məhəbbət adalarıydı,  
Ömür xəritəmdə sənli cizgilər.  
Ya da, yad əlindən dad-amanıydı...  
Hardasa duyulmaz bir harayıydı,  
Toydan bir gün sonra sınıan güzgülər.

Nə yaman, nə yaman həsrətin varmış,  
İzlər addım-addım hara getsəm mən.  
Sənə gedən yollar nə yaman darmış...  
Uzaqda olmağın demə yaşatmış,  
Yoxsa mən küsərdim ömürdən, gündən.

Sən uzaq...Çox uzaq coğrafi bir kəşf,  
Adasan, körfəzsən, dənizsən, nəsən?  
Bəlkə savannalar, tropik meşə?  
Bəlkə də zərif, incə bənövşə...  
Ya bəlkə, quruca bir səhrasan sən?!

\*\*\*

Gəlmişəm qapına, gülüm,  
Sənsiz ömrüm yasdır mənim.  
Gəldim ki, yanında ölüm,  
Öz əlinlə basdır məni.

Düşüb əlinə girəvə,  
İncit, ağlat, sızlat məni.  
Al əlinə sevə-sevə,  
Uçurumlara at məni.

İntiqamını al məndən,  
Səni atdım, nakam qaldın.  
Hərdən yolun sal qəlbimdən,  
Gör ki, hələ məndə adın.

Axsın göz yaşım qəlbimə,  
Yusun, aparsın sevgini.  
Tale yüklədi qəddimə,  
Sənin ayrılıq dərđini.

Yaz gəldi, əridi buzlar,  
Çatladı daşı könlümün.  
Təzə sevgi gəzir qızlar,  
Mənsə baharını ömrün.

2012

\*\*\*

Yenə yorulmuşam sənsiz,  
Gözlərimdən qəm tökülür.  
Yarıcan olmuşam, tənsiz,  
Quruca bədən sürünür.

Harda qaldı o nağlım?  
Kimə qismət üç almalar?  
Dolaşiq düşüb yumağım,  
Kələfə dönüb arzular.

İndi qaç görüm, ay ürək,  
Bu taleyin biyarından.  
Bəlkə daha geri dönək,  
Nağılların diyarından?

Nə sənin qədrin bilindi,  
Nə mənim yerim göründü.  
Xatirələr yenə dindi,  
Acılar da geri döndü.

2012

### *Sənsizliyin melodramı*

Çəkdim gözlərindən gözümə cığır,  
Baxışında o nə zəhm? Nə ağır...  
Vallah, billah, insafsızsan, mən fağır,  
Gəlib döşənimmi ayaqlarına?

Ay gülüm, gülşənim, ay tacım-taxtım,  
Səndən özgə, söylə, mən kimə baxdım?  
Adına bir lövhə yazıb da asdım,  
Viranə könlümün divarlarına...

Abadlığı əlindədi qəlbimin,  
Xoşbəxt günüm hökmündədi eşqinin.  
Gəl çatdır əcəlini həsrətin,  
Son qoy sənsizliyin melodramına...

2012

\*\*\*

Ölmək istəyirəm, sənsizliyimi,  
Özümlə məzara aparmaq üçün...  
Ölmək istəyirəm, sənli ürəyi,  
Dünyanın köksündən qoparmaq üçün...

Bir əcəl saati tapmışam bu gün,  
Könlüm asılıbdı əqrəblərindən...  
Bizim xoş günümüz ölüb büsbütün,  
Saniyəölçənin rəqəmlərində...

Ölməyi bacarmaq ən böyük hünər,  
Əcələ göz dikmək əsl cəsarət.  
Sənsizlik yaşamaq sayılsa əgər,  
Qollarında ölmək olsun ədalət...

\*\*\*

Göydə ulduz əlçim-əlçim,  
Gözlərimə baxar, gedər...  
Bu həsrətə dözəcəm kim,  
Həsrət məni yaxar, gedər...

Göydə ulduz qatar-qatar,  
Sərnişini xəyalındı,  
Bəxtim elə yatar, yatar,  
Röyası da hicranındı...

Göydə ulduz birər-birər,  
Hərəsi bir güvən, ümid...  
Məni məndən alar gedər,  
Vüsaldan üzülən ümid...

Göydə ulduz düzüm-düzüm,  
Unutdurar məni mənə...  
Daha yoxdur sənə sözüm,  
Qaytar ver özünü mənə...

\*\*\*

*Mübariz İbrahimov şəhid olanda...*

Bu dünyada candan əziz nə var ki?!  
Bir ürəkdi, göz yaşdı, Vətəndi.  
Bu dünyada səndən əziz nə var ki?!  
Bir ürəkdi, göz yaşdı, Vətəndi.

Bu ürəklə sevə bilmişəm səni,  
Bu vətənin ər igidi, qeyrəti...  
Axan göz yaşımın hər giləsini,  
Töküm məzarına, yoxdur qiyməti...

Bu dünyada eşqdən uca nə var ki,  
Sevdiyimsən, tapındığım ərənəm...  
Bu dünyada eşqdən qoca nə var ki,  
Sevgisini torpağına sərənəm...

Bu dünyada candan əziz olanım  
Bir ürəkdi, göz yaşdı, Vətəndi.  
Bu dünyada səndən əziz olanım,  
Bir ürəkdi, göz yaşdı, Vətəndi.

\*\*\*

Bir uzaq yola çıxmışam,  
Dönüşüm yoxdu, bilirəm...  
Səninçün yoxa çıxmışam,  
Enişim yoxdu, bilirəm...

Necə əzabdı sevməyim,  
Gərək səni atmayaydım...  
Məhəbbətimin qanlısı,  
Təkcə səni tutmayaydım...

Qatiliyik bir sevdanın  
İkimiz... Bilə bildinmi?  
Qəbrə qoyduğun ümidi  
İkimiz bilə bildinmi?

\*\*\*

Güldüm...Gülüşüm də ağladı səni,  
Saxta təbəssümüm könül həyası...  
Əynimə yaraşmır qadın görkəmi,  
Dodaqda səyriyən kədər boyası...

Dəyir pəncərəmə quşların səsi,  
Çatmır qulağıma pıçıltıların...  
Bu qırıq ürəyin ölmüş həvəsi,  
Öldürüb bir qadın duyğularını...

Lal-dinməz susacaq taleyim yenə,  
Boşanmış qadın tək boynu bükülüb.  
Yas çadırı qurub hisslərim sənə,  
Ehsan süfrəsinə ümid tökülüb...

*Səməni*

Bir ovuc dən saxladım  
Saçımın bəzəyinə...  
Bir ovuc dən qoymadım  
Səməni nimçəsinə...

Gələn yazı ömürdən,  
Gündən yazmadım... Keçdi...  
Bu Novruzda telimdən  
Muraz asmadım... Keçdi...

Qızların fal tasına  
Salmadım üzüyümü...  
Boyalı dodaq gördüm,  
Çiliklədim güzgümü...

Çərşənbə tonqalını  
Gözlərimdə qaladım...  
Getdim Bakı yolunu...  
Həsərimə doladım...



Küsdüyüm şəhərimlə  
Barışdım... Bayram idi...  
Bir mesajlıq təbriklə  
“Danışdım”... Bayram idi...

Yeni arzular kimi  
Göyərtmədim mən səni...  
Bağışla ürəyimi,  
Səməni, ay səməni...

\*\*\*

bir qədər sevinc icmişəm  
sağlığına... sağlığına...  
utanmayıb oynamışam  
yoxluğuna... yoxluğuna...

adını deyib gəlmişəm  
düşmüşəm yolun ağına...  
adımı yaza bilmişəm  
çəkdiyən həsrət dağına...

bağışla...ömrüm günahdı...  
batırma eşqi günaha...  
dilimdəki bu son “ah”dı...  
badədir sağlığına...

**Telefon sevgisi**

Telefon sevgisi imiş bu sevgim  
Konturla qurtara bilirmiş demə...  
Qəlbimin sözü də bircə mesajlıq  
Simvollar azala bilirmiş demə...

Təzə bir telefon almağım gəlir,  
Onunla yeni bir eşq başlayarmı ki?  
Ya da elə bunu atmağım gəlir,  
Qəlbim unutmağa alışarmı ki?

Yenə qarşılaşdıq bu gün rəyada,  
Biz geniş deyirdik, dünya dar imiş...  
Nömrəni silmişdim telefonumdan,  
Qəlbimdə silinməz izin var imiş.

\*\*\*

Bir qız biləyindən düşdü yollara...  
Arzular, ümidlər... Bilərzik kimi...  
Bir qadın incidi...Küsdü yollara...  
Getdi ürəyimdən... Getdiyini kimi...

Qırmızı bir yaylıq asılı qaldı...  
Yayda meşəmizdə...Moruq kolunda...  
Bir oğlan köynəyi yazılı qaldı...  
Sinif otağının divarlarında...

Unutdu gözlərim baxışlarını...  
Qəlbinin buzunda... Ömrün qışında...  
Sənsiz yağan bahar yağışlarını  
Damla-damla süzdürürəm ovcumdan...

**Dəliyəm**

Altdan-altdan qımışırım,  
Daha ürəkdən gülmürəm...  
Aşıkara alışıram,  
Gizlincə sevə bilmirəm...

Dəliyəm... Sənə oxşadım,  
Öyrətdin özünə məni...  
Bəxtim bəxtinə oxşasın,  
Sözüm də sözünə səninin...

Aşiq yarın görsün deyə,  
Dağlar başını əyməz ki?  
Getdin... Arxanca səpməyə,  
Gözümün yaşı yetməz ki?

**“Apardı sellər Saranı”...**

Bir gün qapın döyüləcək,  
Sənə bir söz deyiləcək  
Ruhun yaman üşüyəcək...  
“Apardı sellər Saranı”...

Hardan düşdü yada? Hardan?  
Axı unutmuşdun çoxdan...  
Günahkarı ölən sevdan  
Qınadı ellər Saranı...

Qorumağa söz vermişdin...  
Elin dilindən demişdin...  
Təkcə özün bilməmişdin,  
Söylədi dillər Saranı...

Yatdın, Xançoban, yatdın...  
Ömrü ucuzuna satdın...  
İllərin o üzünə atdın...  
Atmadı illər Saranı...

Demə ki, ürəyi daşdı,  
Dərd çağladı, aşdı-daşdı...  
Bəxtin kirinə bulaşdı  
Yumadı sellər Saranı...

Bir gün qapın döyüləcək,  
Sənə bir söz deyiləcək  
Ruhun yaman üşüyəcək...  
“Apardı sellər Saranı”...

\*\*\*

Dərdi yanına sal gətir,  
Yeni görüşə gələndə...  
Özünə eynək al gətir...  
Böyütsün məni gözündə...

Bəxtimin kiçik qızıyam...  
Falçı deyib gəlişini...  
Qəlbində ağrı, sızıyam,  
Qoru üzdə gülüşünü...

Mənə “Qırmızıpapaq” al,  
Öz içimdədi canavar...  
Nağıl dünyandaca qal...  
Ölsəm bundan sənə nə var?

Unutmuşdum...Bu görüşdə  
Sevgini gətirmə, yaxşı?  
Nolsun söylənirik dərddən,  
Nə sən aşiq, nə mən baxşı...

İkimiz də uduzmuşuq...  
Sən sevgini...Mən də səni...  
Arsızımışıq...Huşsuzmuşuq...  
Görüşə səslədim səni?

Ehh...Qırmızı şal gətir,  
Tamamlansın bəzəyim də...  
Özünə eynək al gətir...  
Böyütsün məni gözündə...

\*\*\*

Söz vermişəm, gözlərinə  
Yaraşacam damla-damla...  
Qatıb ağı sözlərimə,  
Göndərəcəm “xoş məramla”...

Həsrətinlə qamçılıyıb,  
Vur, yıx, döy məni, döy məni...  
Hər xoş gününə saxlayıb,  
Orda söy məni, söy məni...

Qırmızı lalə istədim  
Çəmən göyərdi dərdimdə...  
Eşqdən piyalə istədim  
Butasız gəldi dərviş də...

Bu çəməninin içindəcə  
Boya göy məni, göy məni...  
Sonra dağ dərdimə baxıb,  
Gülüm, öy məni, öy məni...

**Yollar**

hələ də o yollar boynunu burur  
günahkar, günahkar baxır üzümə...  
hələ o yollardan boylanır qürur,  
yol çəkir ümidim nəmli gözümə...

küsməyib gözlərim yolundan hələ  
axtarır, oxşayır, boyunu sevir...  
Aşığın yollarda əkdüyü gülə  
hələ də bir Yaxşı göz yaşsı səpir...

gedişini unutmadı yolların...  
hələ də bəzənir... gələrsən deyə...  
baxışlarım unutmadı yolları...  
hələ əzizləyir... gələrsən deyə...

**Tanrının mürəkkəbqabı**

*Sifətim nərgiz rəngində,  
Duruşum bənövşə kimi...  
(Elməddin Nicat)*

Hər bəxtin qara kitabı,  
Yarımçıq istəkdə deyil...  
Tanrının mürəkkəb qabı  
Bənövşəyi rəngdə deyil...

Duruşum... gülüşüm payız...  
Sarı günüm, qara baxtım...  
Köçdü gözlərimə nərgiz...  
Getdiyim yollara baxdım...

Sən ey, payızın adamı...  
Arzuların pöhrə-pöhrə...  
Qoy unutdursun adımları...  
Qucağındakı o körpə...

\*\*\*

Gəlişini gözləyirəm...  
Qəfil tufan çağlamasın...  
Zamanı çözləyirəm...  
Güman-yumaq dolaşmasın...

Yolları gözümlə çəkib  
Keçən günə bağlayıram...  
Ürəyimə ümid əkib  
Qara günə saxlayıram...

Tale yaxşı bağban deyil,  
Saçında dən toxumu var...  
Gedişin xətrimə dəyib,  
Gələn günün yoxdumu, yar?

\*\*\*

Ayrılığы tanımırdın,  
Ayrıldıq... Xoşun gəldimi?  
Bədbəxtliyin məni saydın,  
Xoşbəxtlik naxışın gəldimi?

Öz təkliyinin filmində,  
Baş rolda məni çəkəsən...  
Hönkürəsən dəlilərtək,  
Bir azca mənə çəkəsən...

Ürəyin dərdədən hayqıra,  
Məni günahkar sayasan...  
Öləm gedəm, ayrılıqdan  
Bir şeir də sən yazasan...

\*\*\*

Seçib ömürdən payızı  
Qapını döyməyə gəldim...  
Uzaq illərdəki qızı  
Ömrünə sərməyə gəldim...

Yaddaşında seçildikcə  
Qara qızın xatirəsi  
Əkildi də, biçildi də  
Taleyin ağ gün zəmisini...

Dözmədik sarı nazına...  
Payızı küsdürdük...getdi...  
Bir gün deyərsən qızına-  
"Bir qız məni yaman sevdi"...

\*\*\*

Gözlərimdə bir giley var...  
Gözümə niyə dəymirsən?  
Bəxtdə də quzey-güney var...  
Gün üzünə dəyəmmirsən...

Dön bax o gedən uşağa  
Arzuma oxşayır vallah...  
O da qorxur boy atmağa...  
Bilir ki böyümək günah...

Əllərim qaya oyuğu  
Kırpıqdən süzülən gürşad...  
Bizim dövrün ayrılığı  
Bircə günə olur boyat...



*Nənəm üçün*

Sınıb fələyin qələmi...  
Nənəmin qarğıışı tutub...  
Xançobanlım gələmmədi  
Deyir yolda yağış tutub...

Elə islanıb yaddaşı  
Qarışıb xatirə rənglər...  
Axtarır bir ocaq başı...  
Xatirəmi daşa sərə...

Düşmədi, nənəm, düşmədi  
Yaz yağışı qış bəxtimə...  
Adım dilindən düşmədi...  
Elə bir alqış bəxtimə...

\*\*\*

Buz ürəyin qayalıqlar  
Sakini kəklik- ayrılıq...  
Yaraşığın ucalıqlar,  
Nəğmən bir dəli hayqırırq...

Mənə doğru hər gəlişin  
Üzüaşağı enməkdə...  
Sevgi səsləyən gülüşün,  
Ayrılığın hürkütməkdə...

Kəklik-ayrılığın əziz,  
Məndən umub-küsdü demə...  
Qayada hər cığır, hər iz,  
Məndən qalib... Bəsdə mənə...

**Gəncə-Bakı yolu**

İçimdə qərib tələş,  
Yuvasız bir kövrəklik...  
Çökür səssizcə, yavaş,  
Gözlərimə qəmginlik...

Yenə Bakı səfəri...  
Sənsizliyin zirvəsi...  
Yoxluğunun zəfəri,  
Darıxmağın həvəsi...

Avtobus aynasından  
Görünən sarı çöllər  
Dönər İrəm bağına,  
Cücərər xatirələr...

Bakı sənin şəhərin,  
Baxışların kimi yad...  
Mənim hər səfərimi  
Ağ-qara bir filmə qat...

Səndən gizlin gəlirəm,  
Sən dolu şəhərinə...  
Xatirələrdi yüküm,  
Tökülür gözlərimdən...

İçimdə qərib tələş,  
Yuvasız bir kövrəklik...  
Çökür səssizcə, yavaş,  
Gözlərimə qəmginlik...

**Bir qız olub**

Bir qız olub gözlərində nə vaxtsa,  
Qalıb təbəssümü bəbəklərində...  
Onun sevdasını ilk bahar saxlar,  
Bənvşə həyalı xatirələrdə...

Gəlin otağının tozlu küncündə,  
Gizlənilib yadigar nişan üzüyü...  
O qız çoxdan üz döndərüb bəxtindən,  
Küskün baxışlardı bəri-bəzəyi...

Bir qız ölüb gözlərində nə vaxtsa,  
Ürəyin məzarı, sevgin baş-daşı...  
Saxlayır yasını gözündən axan  
Ayrılıq qoxulu acı göz yaşını...

**Təcnisvari**

İki para ürək bir bütün olsa,  
eşqi ucaltmağa bir sütun olsa...  
həsrətim ucalıb Bisütun olsa,  
görən Fərhad olub yar aşardımı?

Ürək döndü bəxt qışında azqına,  
Məndən nə yayda küs, nə də yaz qına.  
fələk, sənə qara gəlmiş yazqına,  
mənəmtək bir cavan yaraşardımı?

aşırıq, bəxtim qara gəlib, qara çal,  
bəlkə dərdim yetirəsən yara, çal!  
çoxdan olub tellərimdə qara çal,  
ömrün yarısında yaraşardımı?

\*\*\*

Gözlərimin sevinci  
Boyun-buxunun qədər...  
Gözündəki sevinci  
Yozdu yuxun nə qədər?

O yuxuyamı gəlmişdim  
Öldürüb həsrət divini?  
Sən yuxuyamı vermişdin  
Yalanlarla sevdini?

Oyatma... Qırıqlar qəlbi,  
Çilikləmə ümidini...  
O qızın ayrılıq dərdi  
Ovar, tökər gözlərini...

*Həsrətin naxışı*

Gözlərinin şöləsinə büründüm,  
Bəxtəvəri oldum qəmli nağılın...  
Eşq tozunun arxasınca süründüm,  
Şirin xəyalımda titrək vüsalın.

Bir səni qiymədi bəxtimə dünya,  
Əllərim tutsa da bərk ətəyindən...  
Razıyam, əlimlə gözümü oyam,  
Çəkib ala bilsəm dərinliyindən...

Gecələrdə tənhalığın iziylə,  
Gözlərimin qarasına köçmüşən.  
Həsrətin naxışı-gəlinliyimdə,  
Sənki, onu ayrılıqdan biçmişən.

**Küçə**

Bu küçə bizimdi... İkimizindi...  
Qova bilərsənmi yad adamları?  
bura düşən izlər sevgimizindi  
Küçəmiz tanımır yad addımları...

Sənə etibarım işıq dirəyi,  
Asılıb yellənən ümid lampası...  
Gedişin küçəni toza bələyir,  
İşıqda kölgən də burulğanlaşır...

Bu küçə... Ayırıb ayrımı saldı?  
Yoxsa qovuşmağa ümidmi verdi?  
O küçə... o küçə ordaca qaldı...  
Sənin xəyalındı vüsal dediyin...

**Sancı**

Bizim bəzəyimiz kədər,  
Sonuncu uğur ayrılıq...  
Sancısı sevgimiz qədər...  
Səssizlik doğur ayrılıq...

Qayıt... Keçək ö küçədən,  
Əl-ələ, çiyin-çiyinə...  
Qoy qovuşsun o hönkürən,  
Baxışlar biri-birinə...

Sənin bəxtinə küsənlər  
Ayrılıqdan əlac umar...  
Dərdim gözümdə süslənər,  
Laylalanar xumar-xumar...

Gözlərimiz hay-harayda,  
Ayrılıq dərdin əlacı...  
Demədimmi sevgim boyda,  
Bitməz, kəsilməz bu sancı..!

*Unutmaq*

Səni çoxdan unutdum...  
“Qəm”lədim, “kədər”lədim...  
Vardan-yoxdan unutdum...  
Adını əzbərlədim...

Yazdım hərflərini  
sözlərimin başına...  
güllərin zərifini  
oxşatdım göz-qaşına...

gəzdi gözüm gözlərini  
oxşadı dilim adını...  
həsrətin бүkdü dizimi,  
unutdum yaxın-yadımı...

səni yaman unutdum...  
səni yaxşı sevdimmi?  
səni belə unutdum...  
sən neynədin, sevdiyim?

*Ummaq-küsmək*

yaman çoxdu səndən küsən  
ummadım ki, küsə bilim...  
alnında adımlı görsən  
bir ağız səslə bilim...

dönməm geriyyə bilirsən...  
irəliyə atdım addım...  
hələ dərdinə gülürsən,  
havalandı addım-addım...

məni görənlər dedilər  
"yazıq dərdədən dəli olub"  
səni görənlər deyirlər  
"saç ağarıb, bel бүkülüb"

çoxu umub çoxu küsüb  
yaman uca dağ imişsən...  
güldüyüm günlərdə ölüb  
kədərimdə sağ imişsən...

yaman çoxdu səndən küsən  
ummadım ki, küsə bilim....  
alında adımı görsən  
bir ağız səslə bilim....

**Daş**

İlləri qovub gəlmişik,  
Əlimizdə dərd çomağı...  
Daşları yuva bilmişik,  
Daşlar da ürək qınağı...

Ürək də daşa dönərmə?  
Bozararmı görən üzü?  
İnsan daşdan eşq əmərmə?  
Daş ağararmı dan üzü?

Suallar... Daşlı suallar,  
Daşlayar, yaralar məni...  
Bu ahıl, yaşlı suallar,  
Didərlər, oyarlar məni...

\*\*\*

*Qoy mənə Kür desinlər  
Kürdən də kür desinlər  
Əlini əlimə versinlər  
Bu kənddən sür desinlər  
(Bayatı)*

Əlini əlimə versələr  
Getməyəm...Öləyəm burda...  
Bəxtimə kür desələr  
Küsməyəm... Güləyəm burda...

Girib aramıza bəxtim  
On il məni geri salıb...  
Əynimdə ərköyün dərdim,  
Əlimdə gül yeri qalıb...

Qadınlar sevgidən ölür...  
Qadınlar ağlayır, gülüm...  
Hər kəndin yeganə yolun  
Kişilər bağlayır, gülüm...

*Ayrılıqdı deyirlər...*

Tellərini sanama...  
Ayrılıqdı deyirlər...  
Ürəyimi qınama...  
Ayrılıqdı deyirlər...

Öldüm özümdə özüm...  
Qaldı dilində sözüm...  
Gərək buna da dözüüm...  
Ayrılıqdı deyirlər...

Qapıya bir qonaq gəlib...  
Gözündə qınaq gəlib...  
Hardansa soraq gəlib...  
Ayrılıqdı deyirlər...

Bir cüt gəlincik aldım...  
Qulaqlarımdan asdım...  
Dostun biri məktub yazdı:  
“Ayrılıqdı deyirlər...”



Üzöldüm... Ağrıdım...Yandım...  
Taleyimdən utandım...  
Özüm özümdən dandım...  
Ayrılıqdı deyirlər...

\*\*\*

Unutduğun bu çiçəyin ətrinə,  
Sözlərinin zəhrini də qatmışam...  
Ayrılığın yaman dəyib xətrimə,  
Qırılmışam... Ümidimi atmışam...

Arzunu göndərib dağ bulağına,  
Qəmbəri asmışam ürək yerindən...  
Düşüb sənli ömrün qəm sorağına,  
Dedim bir bayatı çəkək yerində...

Çağırın imdada Qaracaoğlanı,  
Diriltsin sazıyla ümidlərimi...  
Gəlsin bu taleyin oyun pozanı,  
Gətirsin özüylə istədiyimi...

*Uşaq evində bir qız gördüm*

Onun kədər dolu baxışlarında,  
Bir “ana” kəlməsi asılı qalıb...  
Pəy gələn köynəyin naxışlarında,  
“Doğma ocaq” sözü yazılı qalıb...

Bir qadın incidi öz taleyindən,  
Hikkəsi bir qızı qoydu anasız...  
Atılan körpənin ağ bələyindən,  
Tapıldı yüz güman... Adsız, ünvensiz...

Doldu uşaq evi səssiz harayla...  
Divarlara yazdı: “Hardasan, ana?”  
Bəxtin xəyanəti girdi araya...  
Bala həsrət qaldı ana qoynuna...

*Tanış gecə*

Bu gecə ağladar məni  
Bu gecə içimdə ölləm  
Sabahı gözləməz sevgim...  
Sabaha ümidlə ölləm...

Küçələr qara naxışdı  
Dumanlı baxışlarıma...  
Bu səhnə mənə tanışdı  
Yaraşar alqışlarıma...

Əhsən!  
Qırmızı pərdəni  
Qara boyayan gecəyə!  
Səd əhsən, sənə, sevdiyim,  
Sevdirdin məni gecəyə...

*Ümid borcu*

Sənə bir ümid borcum var  
Elə sənin özün qədən...  
Dərdə sükut əlacım var,  
Söylənməyən sözün qədən...

Səni bağışlaya bildimmi?  
Hələ küsüb-barışırım...  
Sözüm qarğışa döndümü?  
Öz-özümlə danışırım...

Güldüm, dərdimi deyincə,  
Ağladı dərdə illərim...  
Mənə bəs edər öluncə,  
Bağlasan dərdə illəri...

\*\*\*

sığındığım köşəyə  
rəsmi Tanrı çəkmiş...  
qorxma dərdim üşüyə,  
dərdə qoxunu səpmiş...

Bəlkə unuttun sən də  
mənim kimi o toyu?  
bəxtmi unuttu səndə  
o buxunu, o boyu?

saçındakı dənləri  
bağla qızıl üzüyə...  
göndər gələn-gedənlə  
bəlkə ömrü bəzəyə...

*Qar baxışlar*

Baxışında qar donub,  
Gözümdən yağış yağır.  
Xatirəylə ovunub,  
Günüm yolundan çıxır...

Daha mənə söyləmə,  
Gün çıxacaq nağılı...  
Bilmirsənsə, öyrətmə  
Unutmağa ağılı...

Soyuqluğun öyrədib,  
Ömrün qışı hardadır...  
Kirpiklərin gizlədib,  
Baxışında qardadır...

*Bircə damcı hüznlüyəm...*

Bircə damcı hüznlüyəm...  
Tale qəlbimə toxunub...  
Artıq rekviem oxunub...  
Ümidlərin baş daşına  
Köhnə toy şəkli yonulub...

Bircə damcı hüznlüyəm...  
Bura Gəncə...  
Bakı yolu  
Qəza dolu, qorxulu...  
Boy atsa da çiçəklər  
Bahar ayrılıq qoxulu...

Bircə damcı hüznlüyəm...  
Nəğmələrə kədər hopub...  
Dilim adından qorxub...  
Xatirələr baxışından,  
Adım yaddaşından qopub...

Bircə damcı hüznlüyəm...  
Həsərətini bu axşam  
Bərk-bərk qucaqlamışam...  
Sənsiz ruhum üşüyüb,  
Bir az soyuqlamışam...

***Bu sevdanın tarixi***

Bu sevdanın tarixini yazmışam,  
Əvvəlində, sonunda da sən varsan.  
Gözlərinin alasında azmışam,  
Elə sevinərəm mənə sən tapsan.

Ağlım yoxa çıxıb səni sevincə,  
Dönmüşəm sevdada “dahi dəli”yə...  
Sənin kədərində miladdan öncə,  
Sənin sevincində işıq iliyəm...

Bu sevdanın tarixini oxudun?  
Bütün hərblər, sülhlər əzminə bağlı...  
Bilməm bu sevdadan doydun, ya qorxdun,  
Hər döyüş sonunda bayrağım ağdı...

*And*

Bir öldün... İki dirildin...  
Ölmək dirilməkdən baha.  
Bir də ömrümə qayıtma,  
Səni and verirəm Allaha.

Çıxart o şəkli divardan,  
At bir tərəfə...  
Lazımdı?  
Döngə çox oldu bu yolda,  
Səni mən harda azıdım?

Bir ağlatdın, yüz güldürdün...  
Gülmək gözdən düşüb daha.  
Təbəssümümə yaraşma,  
Səni and verirəm Allaha.

*Tək səbir*

Ümid ömrümə sığmırsa,  
Tək səbir gətirmək olmur.  
Xatirəni nə qorumaq,  
Nə salıb itirmək olmur.

Tale borcdu, ömür kirə,  
Bəxt-ağ günümə kirkirə.  
Bu ömürdən o ömürə  
Bir gün pay ötürmək olmur.

Ayrılıq da bir həvəmiş,  
Xatirən ömrümə bəmiş.  
Sənsizliyim bəd rəngdəymiş,  
Geyinib bəzənmək olmur.

Kədər ömrün bac-xəracı,  
Nə əhdı bu acı-acı?  
Həsrətin göz yaşı acı,  
Ağlayıb yetirmək olmur.

Zəfər deyil ömrü aşmaq,  
Sevinc bir tay qızıl başmaq...  
Nə sənsiz ömrü yaşamaq,  
Nə də ki, bitirmək olmur...

*Namərd*

Özümə inanardım,  
Sənə inana bilsəm.  
Məhəbbətdə yanardım,  
Səninlə yana bilsəm.

Unut, unuduğum tək,  
Adın dilim əzbəri.  
İnanmadığın gerçək  
Ürəyimin sözləri.

İtirək gülə-gülə,  
İkimizin xətrinə.  
Tapmayaq bilə-bilə,  
Qataq şeir sətrinə...

Könül daha usandı  
Həsrətdən sevinməkdən...  
Unut, elə asandı,  
Hey gözə görünmək də.

Nə var, bu da dərddimi,  
Onsuz gülüşün qaça?  
Unudan namərddimi?  
Namərddi asta qaçan...

***Poçtalyona məktub***

Qaytar mənim məktubumu,  
Aparma yara, poçtalyon.  
Qırma yarın ürəyini,  
Eyləmə para, poçtalyon.

Dəyişik sal o ünvanı,  
Başqa qapımı silkələ.  
O ağlayaraq oxuyar,  
Başqaları gülə-gülə.

Qaytar geri günahımı,  
Savabın da qoy bu olsun...  
Girmə mənim günahıma,  
Qıyma ki, gözləri dolsun.

Qaytar geri məktubumu...  
Gəldiyi ünvana göndər...  
Vallah, ağladacaq onu,  
Titrəyəcək açan əllər.



Hirsini sənə tökəcək,  
Ayrılıqdan yaman qorxar.  
Ümid evini sökəcək,  
Çətin bir də təzdən qurar.

Qaytar, poçtalyon, qaytar,  
Vallah, mən də ağlayacam.  
Ona doğru gedən yollar  
Bu məktubla bağlanacaq...

Qaytar mənim məktubumu,  
Aparma yara, poçtalyon.  
Qırma yarın ürəyini,  
Eyləmə para, poçtalyon.

**Bəxtə xitab**

Həsratimi köz eylədin,  
Yaramı göz-göz eylədin,  
Özün boyda “döz” eylədin,  
Dayan, qara bəxtim...  
Getmə!

Dil var səni ağlamağa,  
Sel var gözdə çağlamağa,  
Bel var dərdi saxlamağa,  
Düz dur, qara bəxt...  
Əyilmə!

Gedişin kimi yandırar?!  
Bu hikkə nəyi andırar?  
Vallah, qəlbimi sındırar,  
Dərdimə, qara bəxt,  
Gülmə!

\*\*\*

Bu baxışın savabından sayılmaz,  
Mənə elə baxma, gözəl deyiləm...  
Qəmgin gözlərimdən gözün od almaz,  
Çətin bu baxışla səni köz edəm.

Mənə elə baxma, sözə qalarsan,  
Eşidib-bilərlər dərd ovutmusan.  
Min günah asılar sevgi adına,  
Susqun baxışımın dar ağacından...

Taledi, bəlkə də “düz” yazılmayıb,  
Bəxtinə küsərsən naşılar kimi...  
Bu butadan hələ pay çıxılmayıb,  
Mənə elə baxma...  
Aşıqlər kimi...

### *Ölüm duyurusu*

Bilirsən, mən gənc öləcəm,  
Yarıtmayacam bu bəxti.  
Bir bənd ağıya dönəcəm  
Ürəyində...  
Müvəqqəti...

Gözümdə əksin qalacaq,  
Ürəyimdə yara izin...  
Bir ilə unudulacaq,  
Bu da ki, sənə son sözüm:

Yolun düşsə, salam denən  
Qara-qırmızı lentlərə...  
Adımı əyninə geyən,  
Bəzənən qara mərmərə...

***Uzaqlar***

Uzaqlar sərin olurmu?  
Yoxsa, orda üşüyürsən?  
Ümidin bir-bir ölürmü?  
Ölümləmi yaşayırsan?

Uzaqlar... Rəngi necədi,  
Oxşayır hansı donuma?  
Orda saatın neçədir?  
Nə qədər qalıb sonuma?

Uzaqlar... Boyu-buxunu  
Səndən ötədir, güman ki...  
Uzaqlara gedən yolum,  
Sənə qədərdir, inan ki.

Uzaqlar... Beşik başında  
Dediyin bir bənd layladır.  
Ömrümün yarı yaşında  
Sənə çatmayan haraydı.

Uzaqlar... Getdiyın yerdi...  
Gedib dönmədiyın yerdi...  
Ömrümə sərdiyın dərdi  
Baxıb görmədiyın yerdi...

*Nağıl*

Sənin gözlərimdə o sehr ki, var,  
Əmrahı salacaq qırx qat dərinə.  
Elə tilsimkarsan, elə sehrkar,  
Vallah, əqlim matdı fitnə-felinə.

Sənin gözündəki Gül ovsununu  
Yüz Sinan yığıla, sındıra bilməz.  
Rəhməgəlməz ürəyinin buzunu  
Kərəmin düyməsi yandıra bilməz.

Nə biləsən, ayrılıq nə rəngdədir,  
Onun boyası da yoxluğundadır.  
Bir Arzu hələ də gözləməkdədir,  
Gözləri Qəmbərin sorağındadır.

*Elə gözlədim bu görüşü*

Mənim gözlədiyim görüş  
Xəzələ bürünüb gəldi.  
Ayrılıq duyduq düşübmüş,  
Təzədən sürünüb gəldi.

Gözündəki o qəmdə mən,  
Barmağında yad üzüyü...  
Ömründəki tək qəm də mən,  
Adım sözünün bəzəyi...

Səni məndən almağa, yar,  
Taleyinin gücü varmış...  
Məni yada salmağa, yar,  
Payız ömrün gülü varmış.

**İkili yalnızlıq**

Bilirəm, daha səninçün  
Ölmüşəm də, itmişəm də.  
Bilmədin, elə səninçün,  
Ölmüşəm də, bitmişəm də...

Bu ikili yalnızlığı  
Qovdum, canımdan getmədi.  
Dərd sevgilim yalnızlığı  
Duydu, yanımdan getmədi...

Ürəyim yumruğum boyda,  
Nölsun... Sən ki, yerləşmişən.  
Ruhum, hissələrim ovcumda,  
Varlığınla çox adısən.

Hələ də öyrənmədimi?  
Bu qara qızdı bəxt payın!  
Yoxsa sevə bilmədinmi?  
Gələn payızdı bəxt yayın.

Ovcumu açdım, qaçasan,  
Qaçə bildiyinə kimi!  
Birdən məni unudarsan  
Çata bildiyinə kimi!

*Narıncı ayrılıq*

Həsət yolunu çox gəldik,  
Qayıdaq əvvəlki yerə.  
Ümid bundan sonrayadı,  
Ürək əvvəlki yerində.

Şəkillərin düzüm-düzüm,  
Qəhvə rəngli gözlərimdə.  
Gəl, yoluna dibçək düzüm,  
Özün gətir gülləri də...

Bilirəm, unutmamısan,  
İstəyimiz bir körpəydi.  
Ağ rəngli gün arzuladıq,  
Narıncı ayrılıq gəldi.

İndi ayrılığın rəngi  
Hərdən çökür yanağıma.  
SİLƏ bilmir, inci-inci  
Düzülən yaş yanağıma.

Ayrılıq da üsyankardı,  
Səni itirməkdən qorxmuş.  
Bu dünyanın üsyanları  
Narıncıyla qorxuluymuş...

*Arzu-yol*

Yüz dəfə getdim yoldu,  
Təkcə bu gün darıxıram.  
Tanışdı hər daşı, qumu,  
Bilmirəm nə axtarıram.

Ömrün yarı yaşındayam,  
Bir ürək “sən” yaşayıram...  
Arzu-yolun başındayam,  
Hələ ümid daşıyıram.

Rast gələnə söylədim ki,  
Səni necə axtarmışam.  
Bilmirəm deyən oldumu?  
Yollarınçün darıxmışam.

*Sevinc dəbi*

Mən də onda gözəl idim,  
Seviləsiydi gözlərim...  
Sən məni yaman sevardın,  
Deyiləsiydi sözlərin.

O qədər həsəd vardı ki...  
“Taylı tayını tapmışdı”.  
Əllərim telefondakı  
Simvollarla dostlaşmışdı.

Zənglər, mesaj, sevinməklər  
Xoşbəxtliyin ölçüsüydü.  
O inciməklə, küsməklə,  
Mən yaman döyüləsiydim.

Biz “uyğun bir cütlük” idik,  
Qara oğlan, qaraca qız...  
İllər sonra biləcəkdik,  
Qara yazılmış yazımız...

Üçcə il... Yaman qocaldıq,  
Telefon da gözdən düşüb...  
Sevgi mesajı yazdıq,  
Sevinmək də dəbdən düşüb.

*Təsəlli*

Özünə oxşatdın rəngi-ruhumu,  
Bu qara qızın da sevdası sarı.  
Fələklə əlləşən min günahımın,  
Beşinci ləçəyi, qönçəsi sarı.

Qadınlar doğulmur sevinc adına,  
Qoyulan bu adlar təsəllimizdi.  
Təsadüfdən gəlib düşsəm yadıma,  
Bil ki, payızdayıq... Bizim fəsildi...

Bozarıb, saralıb gözümdə dünya,  
Fırçanı silirəm arzularıma.  
Bəlkə hər fəsildən bir ahəng ala,  
Bəlkə, ömrüm dönə göy qurşağına.



**Qumarbaz**

Üzü sən tərəfə gedən  
Bütün yollar dümdüz, asan.  
Gizlətdiyin şəkildəyəm,  
Bəlkə divardan asasan?

Səhər-axşam, axşam-səhər,  
Sığallayıb xatirəmi  
Ömrün sonuna qədər  
Yaşa...  
Səssiz hisslər kimi...

Bir az sevgiyə bənzə sən,  
Bir damcı ehtiras...  
Olur...  
Həyatla qumar istəsən  
Oyunda basabas olur.

**Kapitan Nemo**

Ovuc-ovuc kədərimi,  
Damcı-damcı böldüm, güldüm...  
On saatlıq iş günümü  
“Səslərinə” böldüm, güldüm...

Ürəyimdə qram-qram  
Yaşadım “mesaj” sevgini...  
Həsrətsiz sevmək də haram,  
Ödəmişəm bu vergini.

Baxışım yoluna kənz,  
Gəlsən, xəbər et, olurmu?  
Mən min lyölük bir dəniz,  
Sən də ol Kapitan Nemo.

\*\*\*

Qapımızı qış da döydü,  
Biz payızı sevəmmədik.  
Sevdam oldu könül barım,  
Başım yerə əyəmmədim.

Burdan ikicə saatlıq  
Bir yolun o ucundasın.  
Sən boyda yalan xəyallı,  
Bir qızın şıltaqlığısan.

Döydüm, özümü çox döydüm,  
Qapını ki, döyəmmədim.  
Hirsimi-hikkəmi dedim,  
Bir “sevirəm” deyəmmədim.

*Ağıllı*

Gördüyüm yuxu bəd imiş,  
Şərbətli butam deyildin.  
Alnımda adın var imiş,  
Sən mənim xətam deyildin.

Sarı çiçəkdi xatirən,  
Sarılmağın dərd eləmə.  
Vurduğun yaralar betər,  
Sağılmağın dərd eləmə.

Bağlı apını açdım da,  
Açıq qapını örtmədim.  
“Yaman ağıllı” oldum da,  
Ağlım bir sənə yetmədi.

*Şənbə melodiyası*

Yatıram mışıl-mışıl,  
Həsrətə baş qoymuşam.  
Yazıram üsul-üsul,  
Xəyalla danışmışam.

Yanıram alov-alov,  
Ahım göydə burum-burum.  
Xatirələr duman-duman,  
Bürünmüşəm bürüm-bürüm.

Ömür dediyin beşcə gün,  
Bu sonsuz arzular nəydi?  
Sevilmişdim beşinci gün,  
Getdiyən gün şənbə idi.

*Bilmə, qaraçı qızı*

Yordun məni alqışlarla:  
“Bəxtin açsın yollarını”.  
Ovcumdakı qırışlarla  
Ölçmə ömür yollarımı,  
Ölçmə, qaraçı qızı...

Sən dedin, könlüm utandı:  
“Kimi sevirsen, bilirəm”.  
Qürurumla arzuladım,  
Sevilmədiyimi bilmə,  
Bilmə, qaraçı qızı...

Sevdiyim ruh əhvalıdı,  
Canı-qanı mənim deyil...  
Bu axşam qanım qaradı,  
Bu axşam da mənim deyil,  
Görmə, qaraçı qızı...

**Sənin duan**

Bir “Alo?” qədər yaxın,  
Şəhərlər qədər uzaq...  
Qorxduğun yollar bağlı,  
Xatirələrin qaçaq...

Saatlar qonşu bağı...  
Oğru olub baxışlar...  
Şəklini oxşamağı  
Öyrədibdi yağışlar...

Söylədiyən şeirlər,  
Qolum-qanadım olsun.  
Ovcunu aç göylərə,  
Tək duan adım olsun...

**Bütün yeni illər**

Bütün yeni illər ayrılıq qoxur,  
Burnumda tütürəm köhnə illəri.  
Hər qış nənəm mənə papaq toxuyur,  
Hər yay darıxdırır köhnə milləri.

Hər il bir səssizlik vədiylə gəlir,  
Halbuki, arzular susmağı bilmir.  
Hər il yolkaların dalıyca gedir  
Sevdiyim...  
Bilirəm, gedənlər gəlmir.

Mən onun ömrünün qara sevdası,  
Bəzəmiz illəri qar topaları.  
İndi əyləncəmiz ayrılıqlardı,  
Çoxdan unutmuşuq qartopuları...

***Küskün şair***

Nə gözəl atmısan məni,  
Nə də gözəl unutmusan.  
Başımı qatmısan sənə,  
Dərdimə ünvan olmusan.

Yollar uzun, addımlar boz,  
Ümidim sənə tərəfdi.  
Kim dedi bu qisməti yoz?  
Bəxt yazan da bitərəfdi!

Məni gözəl aldatmısan,  
Mən də gözəl incimişəm...  
Məni şeirinə qatmısan?  
Şeirindən də küsmüşəm.

***Gəncəylə sevgiliyəm***

Qar yağmadı Gəncəyə,  
Sevinmədi uşaqlar.  
Bəzənmədi pəncərəm  
Qarın naxışlarıyla.

Üzü Bakı yoluna  
Gəl deyə çox ağladım.  
Mən qarın acığına,  
Ürəyimi buzladım.

Bu qışı da yola sal,  
Yazda özüm gələrəm.  
Bakı sənə məğrursa,  
Gəncəylə sevgiliyəm.

**Şəklin üçün**

Sürüşür əllərim, gözündən düşür,  
Yarımqıq həsrətin bütöv həsrətdi.  
Ürəyimə bir qar havası düşüb,  
Donuq baxışların pis əlamətdi.

Bunun adı yoxdur...  
Sənin adın var  
Başlayan cümlədə, bitən ümiddə...  
Sənə oxşadığım neçə kədər var,  
Sənə yaşadığım hisslər içində.

Büküb əllərini dərdi çəkdiyini?  
Özümə dərd edib nəyə yanıram?  
Bəlkə, sənə göndərim bu şəklini?  
Bəlkə...  
Yox, ey, yox, utanıram...

**Xocalı günündə görüş**

Bizim günümüzün dərdi başqadır,  
Bizim ömrümüzün anlamı başqa.  
Bizim xoşbəxtliyin boyu qısadır,  
Bizim arzuların canı çox sısqa.

Olmadım sevdamin baş qəhrəmanı,  
İgidə ayrılıq yaraşmır, billəm.  
Təqvimin bu günü...  
Kaş, qəhrəmanım  
Xocalı günündə görüşə gələ...

Əlində bir dəstə Solmaz çiçəyi,  
Dərməyə qıymaya Xarı bülbülü...  
Geyinə xəyalım bəzək-gerçəyi,  
“Xocalı mənimdir!”-deməsin ölüm...

Bütün ayrılıqlar həvəs sayılmaz,  
Nolsun ki, ömürdən-gündən bac alır?!  
Sevgilim, bu görüş zəfər sayılmaz,  
Bizi gözləyirsə əgər Xocalı!

\*\*\*

*Mənim nəfəsimlə bir lal məhəbbət,  
Sənin nəfəsinlə bir qız böyüyür.*

*Tural Adışirin*

Adımla bəzədiyim  
O sinif divarları,  
Adımla böyütdüyün  
İllərin arzuları...

Dedilər, o kənddəsən,  
Yolunu Gəncədən sal.  
Gül qoxulu qızına  
Gəncə paxlavası al.

Və adımı daşıyan  
O möhtəşəm gözələ  
Birgə nəğmə oxuyaq...  
Hərə öz ürəyində...

***Bağışla ki, xoşbəxtəm***

Bağışla ki, çox qorxmuşam,  
“sevməyi” geyinməmişəm.  
“Leyli-Məcnun” oxumuşam,  
“Eşq”i bəyənməmişəm.

Qapınızı tanımasam  
Başına and da içərdim.  
Güzgülərdən utanmasam,  
Səni gözümə çəkərdim.

Gəncə mənim İrəm bağım,  
Üç alma ol, düş bəxtə.  
Bəxtsiz Bakı nağılım,  
Bağışla ki, xoşbəxtəm...

\*\*\*

Təzə əlifba tapıb  
Sənə şeir yazacam.  
Dörd hərf oğurlayıb  
Alında unudacam.

Nənə alqışı olub  
Asılacam telindən.  
Sevgidə naşı olub  
Küsəcəyəm gülündən.

Mən beləyəm, neyniyim,  
Həyat oyun mənimçün.  
Arada vaxt eyliyim,  
Darıxacam səninçün.

### *Əlahəzrət darıxmaq*

Bu sənsiz neçənci ildi?  
Mənsizliyi sayırsanmı?  
Qayıdıb gələn ümidi,  
Qapınıza qoyursanmı?

Yollarına tən gələcək,  
Saçlarım qayçı tanımır.  
“Bu yolla gedən gələcək”...  
Təsəllilər nağıllanır...

Əlahəzrət darıxmağı,  
Möhtərəm kədəri dandım.  
Sənsizlik vermədi ağıl...  
Neynim...  
Ağıllanmadım...



*Bir desən...*

Bir “hop” desən...  
Günümüə  
Səninlə başlayım da...  
Bir udumluq dərdinlə  
Könlümü yaşlayım da...

Bir “gəl” desən...  
İlləri  
Saçıma düzüb gəlim...  
Adımdan ümidləri  
Biryolluq üzüb gəlim...

Bir “sus” desən...  
Susmağı  
Öyrət, sonra deyərsən...  
İkinin-bir olmağın  
“BİZ” sözüylə bilərsən...

*Şeirlər*

Bir də qayıt, bir də gəl,  
Bir də ölüm-itim mən...  
Sonra yenə çıxıb get,  
Kol dibində bitim mən.

Arada qırpım gözümü,  
Döyüm kirpiklərimi.  
Dilim qıymaz özümə,  
Söyüm sevdiklərimi...

Aylar keçsin, öyrənim,  
Çayı sənsiz içməyi.  
Qaranquşa söyləyim,  
Qəlbədən-qəlbə köçməyi.

“Gülmək” taxım üzümə,  
Axı, güclü qadınam.  
Öpüm yatım şəklini,  
Yolun düşsün yuxuma.

Nolur, bir də qayıt gəl,  
Bir də ayrılmaq, bir də...  
Sən boylanan sözlərə  
“Şeirlərdi”-deyirlər...

*Eşq*

Açıq qoyma qapınızı,  
Papaq atıb gizlənərəm.  
Günü boyayıb qırmızı  
Pay deyə “eşq” gözləyəyəm.

Küsdürmə məni Bakıdan...  
Gəlim, dərdi oyandırım.  
Yetməsə sənsiz yandığım,  
Qapınızda şam yandırım.

Ay bu dərdimin yiyəsi,  
Yiyəsiz qalmısanmı heç?  
İstəmirəm gül dənəsi...  
“Eşq” deyə çağır məni...  
“Eşq!”

**Görüş yeri**

Sənsiz xoşbəxtəm, gülüm,  
Güllər üzümə açır.  
Ayrılığın əvvəli  
Mənim sonuma qaçır.

Tənhadı baş hərflər  
Sms yerlərində...  
Səsi gələn “ölülər”,  
Axı, kimin eyninə?

Nəfəsin külək olub  
Gəncə-Qazax yolunda.  
Yolda xatirəm tutub  
Yıxılarda qolundan.

Neynək, işarələr kəm,  
“Bakı-Gəncə” sözündən.  
Sən gəldiyin yolları  
Uydururam özümdən.

Növbəti dayanacaq,  
Gizli görüş yeriyəm...  
Qazax istiqamətində  
Görüş yeri özüməm...

**Mart ayı...**

Yaman qəribdi mart ayı,  
Bütün fəsillərdən kəsüb.  
Mənim könlümün dərd ayı,  
Sənin xoş havanı düşüb?

Adın soruşmadı nənəm,  
Ürəyimə qara düşdü.  
Qorunda alıxan mənəm,  
Bilməm, sən niyə üşüdün?

Sən bu martdan umub-küsmə,  
Könül isitməz havası.  
Gəlmədin...  
İnan, eynimə  
Gəlməz, gəlməz yaz havası...

**Böyük şəhər**

Bura böyük şəhərdir, can,  
Adından kiçik olsa da.  
Adamla doludu-dolu,  
Sevdiyim əskik olsa da.

Bura böyük şəhərdir, can,  
Ürəyimdən böyük deyil...  
Dost-tanışım azalmayıb,  
Heç adın da dönük deyil.

Bura böyük şəhərdir, can,  
Səndən, məndən, bizdən böyük...  
Adamları çox xoşbəxti,  
Bircə mənəm boynubükük.

**Qayıt**

Qayıt, boyuna qızlar,  
Ürəyinə buzlar qurban.  
Eşq dininə imansızlar,  
Gülünə yarpızlar qurban.

Qayıt, aç qapımızı,  
O üzündə qonaq var.  
Əzbərləyib adımızı,  
Bu yayda da qınaq var.

Qayıt, ay kəndi yanmış,  
Şəhəri talan olmuş.  
İllərin səndən danmış,  
Xoşbəxtlik yalan olmuş.

**Üzgülər**

Əlim saçlarım üstündə,  
Kırpıklarım yumulu.  
Xəyalla sevinməkdən,  
Bu qız hələ yorulmur.

Hər gün boyuna baxır,  
Bəxtəvərdir güzgülər.  
Burda bir qız darıxır,  
Dərd boyda...  
Üzgülər...

Gəncəyə yağış yağıb...  
Deyirlər, yaz leysanıdır.  
Demirlər, göy ağlayıb,  
Payızın qisasıdır.

**Ağrılar**

Dözüb durmaq olmur, yıxılır, ölür,  
Hər gün bircə-bircə can ümidlərim.  
Çəkdiyim ağrılar sən qoxuludu,  
Həkimlər uydurur xəstəlikləri.

Daha yaşamağım bir ovuc qalıb,  
Ürəyim canıma sinmir, sığışmır.  
Gözüm bulud olub yoldan asılıb,  
Təpinə bilmirəm, sözümə baxmır.

Bilirəm...  
Bilirsən, sevmək asandı,  
Bir-iki şeirdi dəli əlində.  
Sən elə bilirsən, ölmək asandı,  
“Ömür” adlı sənsizliyin əlində?

**Qadın-şair**

Bir az əysim tüstülü,  
Bir az başı qapazlıyam.  
Hamı eşikli-öylü,  
Mən bəxtin qərib qızıyam.

Bircə damcı gülər üzüm,  
Bir dərmanlı min dərdim var.  
Gizlədəcək xeyli sözüm,  
Hələ demədiklərim var.

Sən bilirsən, ey şair,  
Taleyn atılmışıyam.  
Ağ günə gedən yolların  
Geri qayıtmışıyam.

Məni bir az həzin tanı...  
Məni bir az qəmli danış...  
Söyləyəndə nağılımı  
De ki, tanışdı, tanış...

Əylə bu bəxtin durnasın,  
Haraya da haqqım yoxdu.  
Mən öz dərdimin anası,  
Deyirlər, bu dərd də çoxdu.

Saxla, şair, o yolçunu,  
Yolu qəlbimdən başlayır.  
Qadından şair olanı,  
Eli-obası daşlayır.

**Şeir**

Uçurumdu, uçurum,  
Hikkə geyinən gözlər.  
Uçuram... Hey uçuram...  
Buludlanıbdı sözlər.

İndicə, bax, indicə,  
Bir leysan başlayacaq.  
İncə-incə, çox incə  
Bir hava çalınacaq.

Dərə-dərə, ocaq-ocaq,  
Sevda haraylanacaq.  
Göy qurşağı çıxacaq,  
Adı "ŞEİR" olacaq.

***Dadlı-duzlu ayrılıq***

Bilirsənmi, ayrılığın  
Dadı da var, duzu da var.  
Bir az kəmdi şirinliyi,  
Şirin bir ovuc nazı var.

Bilirsənmi, ayrılığın  
Yaşlı var...  
Sarısı var...  
Bir az başı dumanlıdı...  
Dumanlıqda azması var.

Bilirsənmi, ayrılığın  
Çoxu da var, azı da var.  
Mən sevdiyim o zalımın  
Oğlu da var...  
Qızı da var...

2015

***Albalı çiçəyi***

Yazda tumurcuq solan  
Albalı çiçəyiyəm.  
Ayrılıqla süslənən  
Sevdanın göyçəyiyəm.

Ürəyimi üzmez ta  
Ağarmayan dan yeri.  
Gözümdə biri ölüb,  
Burda astadan yeri.

Yeri...  
İzin qalmasın  
Ömrümün bu üzündə.  
Canım boyda sual var:  
-Ay qız, kimsən?-sözündə.

2015



\*\*\*

*İnanma hər deyilənə,  
Hələ sənə nə yazmışam?  
İntiqam Yaşar*

Mənim sənə yazdıqlarım  
Bu yay torpağı oxşadı...  
Döndü üzü qıblə sarı,  
Tərsa eşqimə baxmadı.

Eşq-naməhrəm, eşq-səd günah,  
Eşq-beş ləçəkli zambaqımı?  
Eşq-kitabsız bir səcdəgah,  
Eşqli-məbəd Şamxatımı?

Elə asan öldürürlər  
Sevgi rəngli ümidləri...  
Tanrı qıymazdı belə,  
Ayırmazdı sevənləri...

Vallah, bizi ayıranlar  
Allahını tanımadı.  
Bəlkə, eşqə tapınanlar  
Allahından yarımadı?!

2015

**Qaraca qız**

Mənim əllərim uzalı,  
Sənin yolların...yolların...  
Nə ki, xoş gün tanımışdım  
Sənə yolladım... yolladım...

Ünvanı sən olan sözlər  
Deyilmədi... deyilmədi...  
Səni sevən qız abırına  
Bükülmədi... bükülmədi...

Günün xoş olsun, əzizim,  
Göyün buluddan kəmlənsin.  
Dərdin bu “qaraca qız” mı?  
“Allah başqa dərd verməsin!”

2015

**Qadın gedişi**

Gecələr xeyrə yozulmaz,  
Mənsiz hər axşamın xeyir.  
Qanadların qarşılınmaz,  
Xatirələr şamın deyil...

Susub gedər tək gedənlər,  
Dilində bir ad möhürlər...  
-Sənsiz ölmədim?!-deyənlər  
“Mən”i çoxdan öldürüblər.

Qadınlar getməyi bilmir...  
İlk döngədə heykəllənir...  
Hər gedən qadın əlini  
Arxaya uzadıb gedir.

2015

**Qaratoyuq nəğməsi**

Bütün səhvlər, xəyanətlər  
Bəxtimin yeddi rəngiymiş.  
Bəd görünən əlamətlər  
Qaratoyuq nəğməsiymiş...

Ciyərə çatmır havası,  
Bakının dumanı sarı...  
Qara qızın baxt davası  
Yola salır “xoş baxtları”...

Sevdiyim “3”-lər böyüdü,  
Boyu boyuma çatmadı...  
Yazdı gör kimlər öyüdü?!  
“Öyüdlülər” azalmadı.

Dərdi bilən söz söyləməz,  
Uçar, uçar, qanadı söz...  
Desinlər, bu qız düzəlməz!  
Desinlər ki, tutmadı söz!

Bircə sən bil...  
O bildiyin  
Yaman ağrıtdı bu qızı.  
Hamının atdığı yerdə  
Təkcə söz tutdu bu qızı!

2015

**Yarpaq ayrılığı**

Pəncərəmdən boylanır  
Yaşılı getmiş yarpaq.  
Baxışlarım xoflanır:  
-Payıza kim qalacaq?

Yarpaq...Yarı yaşıldı,  
Budağa yaraşırdı.  
Fəsil-ömür yaşıldı...  
Fəsil onu atacaq...

Bu da bir ayrılıqdı...  
Rənglərə bulaşdı...  
Dərdim hələ uşaqdı,  
Payızla oynayacaq.

2015

**Həftəsonu**

Gəlmədiyın günlərdən  
Daha bir bazar günü...  
Kədəri ürək üzən,  
Kimsəsiz həftəsonu...

Həvəsim də qalmayıb  
Pıçıldayım: “Gəl!”-deyə...  
Payızda gülmü qalır  
Yollarına düzməyə?!

Ovuc-ovuc dərd içməkdi  
Yoxluğuna tək çarə...  
Sənsizliyim xəstəlikdi:  
“Üstünə sağlıq, ölürəm...”

2015

***Kimsəsiz qadın***

Adamlar bilirlər...Vallah, bilirlər,  
Kimin kimsənəsi hansı səmtdəndi...  
Baxma ki, üzünə baxıb demirlər,  
Adın dillərinin əzbərindədi.

Adamlar öyrənib...Vallah, öyrənib,  
Sənin gözlərinin baxdığı yanı.  
Hələ bir adına “dastan” düzəldib,  
“Şennik” düzəldirlər dərdlərin sanı.

Adamlar yamandı...Vallah, yamandı,  
Çox yaman kəlməylə çəkilər adın...  
Həyatı qucaqla!  
Bacar, amandı!  
Ey kimi-kimsəsi olmayan qadın!

2015

\*\*\*

Fərqli deyil payızım,  
Ötən ilkidi elə.  
Arzularda şən “qızım”,  
“Oğlum” döyükür hələ...

“Nənə” deyənəm də var,  
Qulaq batırır səsi.  
“Xala” sözü axtarır  
Zakirin zümzüməsi...

“Bibi” də oldum çoxdan,  
“Xanımlığım” bir ayrı...  
...Hər şey gözəl həyatda,  
Yoxluğundan savayı...

2015

**Şair ürəyi**

Yarım qalmış, gülüm,  
Bütünləşə bilmirik.  
Boyuma çatmır əlim,  
Ovcumuza sinmirik.

Həm böyükdü, həm dönük  
Şairlərin ürəyi...  
Bircə misralıq ölüb-  
Dirilməkdi gerçəyi...

Şeirlərlə ağladıq,  
Şeir boyda sevindik.  
Dedik, söyləndik, yazdıq,  
Şeirə dönəmmədik...

Nə pis adamam, gülüm,  
Nə bəd üzüm var imiş...  
Adına şeir dedim,  
Sənə sözüm bitməmiş...

2015

**O kənd**

“Ayrılıq ölüm deyil ki...”  
-deyib də getməyə nə var...  
Bax, o qaraçı deyir ki:  
-Yollara gülməyə nə var...

İzlərinlə naxışlanmır,  
Cığırılar yiyəsiz qalıb.  
Gicitkənlər ovxalanmır,  
Quzuqulağı qocalıb...

O kənd bir başqa darıxıb...  
O kənd bizi axtarırmış...  
Dağlar kənd yoluna baxıb  
Dərə boyu ağlayırmış...

Fikrin varmı, kiriyərmi  
BİZi görsə o dağ kəndi?  
Həyasından əriyərmi  
Aramızda həsrət bəndi?

2015

*Ay anam qızılgül, nənəm qızılgül...*

Ölüm qucağında, laylam yel olsun,  
Yağışlar süzülün butalarından.  
Ağrıyan tərəfim, qıyma, sol olsun,  
Ürək boyun əyir xətalarıma.

Düşüm torpağına, andım gül olsun,  
Ölsəm, sinə daşım çiçək qoxusun.  
Dərdi ki, çəkirəm, dərd əsil olsun,  
Bu qızın şairlər yozsun yuxusun.

Gülüşüm yaraşmır ləçəklərinə,  
Bağrındaki xarın mənəm, qızılgül...  
Tutulsa sol yanıma, uyut ətridlə,  
Ay anam qızılgül, nənəm qızılgül...

2015

*Yarımömürdə şeir*

Hər gün yoxluğun gələr  
Bir addım daha yaxına.  
Hər axşam gülər ninnilər  
Bədbəxtliyin bəxt fəlinə...

Nə gözəl ayrırıq, gülüm,  
Gözlərimiz də vəfasız.  
Mənə xoş gəlir bu ölüm  
Yarımömürdə...  
Nolası?

Olsun elə nə olursa,  
Ölsün elə səni sevən...  
Bu ürək hələ vurursa,  
Varlığını nəfəs verən...

2015

*Alın ayrılığın əlindən məni...*

Ümidi çiyinə atıb aparır,  
Mənim günahıma batıb aparır,  
Hər gün göz yaşından tutub aparır,  
Alın ayrılığın əlindən məni...

Üzü yoxluğuna gül axtarıram,  
Gələrsə... gəlməzsə...  
Söz toxuyuram...  
Susub gizlənirəm, dinib qorxuram,  
Alın ayrılığın əlindən məni...

Qaçmağa düz səmtə cığır gəzirəm,  
Belə sevməməyə ağıl gəzirəm,  
Neynim mən daş olmuş fağır?!  
Bezirəm...  
Alın ayrılığın əlindən məni...

2015

*Adı olmayan hisslər*

Sözlərindən külək əsər,  
Qarıqdırar hisslərimi.  
Ürəyim olar dərdəcər...  
Adı olmaz istəyimin...

Varlığına ağlayaram...  
Varsan, əlimə çatmırsan.  
Özüm sənə oxşadaram,  
Bəlkə üzümə baxarsan...

Adı olmayan hisslərin  
Ünvanı bir qanlıq olar.  
Deyirəm, qoruyum səni,  
Ölsəm, adın “qanlım” olar...

2015



**Məndə bir şəkil var**

Məndə bir şəkil var...  
Basıb qoynuma  
Ağlaya bilmirəm...  
Ürəyim gəlmir.  
Bircə gün baxmasam...  
Günüm axşam olur,  
Canıma sinmir.

Məndə bir şəkil var,  
Ay “ayrıldığım”...  
Bizi ayırammır  
İllər hələ də...  
Elə bil yaddaşım  
Donub qalıbdı  
O şəklin sən olan  
Sol tərəfində...

Məndə bir şəkil var...  
O şəkil ikiydi  
Çəkilən zaman...

Gözümdən asılıb  
Çəkdirdiyimiz...  
Yaman fikirliyəm,  
Atmısan?  
Yoxsa...  
Səndə də qalıbmi  
“Bizim ikimiz”?

2015

**Gəncə ilə ikimiz**

Kim dedi ki, səninçün  
Bu qız tək cə ağlayır?  
Bürünüb küçələrə  
Bütün Gəncə ağlayır...

Kim dedi axı sənə  
Bu qız ölür dərdindən?  
Gizlənilib döngələrə  
Gəncə susur qəhrindən...

Kim uydurub bu sözü:  
-Bu qız sənsiz öləcək?  
İnanma, ömrüm-günüm,  
Qıymaz sevənə Gəncə.

2015

**“Qırmızı kitab”**

Qollarımı çırmayıb  
Girdiyim bu savaşın  
Qalibi-məğlubu mən...  
Axı, hardan biləydim,  
Bəxtimə düşməmişən?

Suçludu baxışların,  
Cinayətdi gülüşün...  
“Qırmızı kitab”lara  
Çoxdan yazılmalıydı  
Sevginin varoluşu...

Yox, sevdiyim, yox daha!  
Əllərinə baxmaram!  
“Sən” boyda bir günaha  
Öz-özümü atmışam...  
Səni qınayammaram...  
Sənə inanammaram...

2015

*Nal səsi*

Arzu tutarmış qızlar  
İlin sonuncu ayı...  
Yeni iləmək çıxar  
Adlarının bəxt payı...

Altıca ay tələsdim,  
Mən səhv etdim, deyəsən...  
Rüzgarlar kimi keçdim...  
İz də qoymadım...  
Səs də...

Gəlsin dedim “Ağ atlı”,  
Nal səsi gecikmədi...  
Gəldi yanıma çatdı  
Bəxtimin qara atı...

2015

*Səliqəsiz şeir*

Nələri aldığıın  
Fərqudə deyilsənmi?  
“Yaşayıram” sandığım  
Taleyn tənəsimi?!

İndi elə bilirsən  
Atdığın yer xoş gündü?  
Bir gün adın çəkərim...  
O biri gün boş gündü.

Qayıtma...  
Sən qayıtsan  
Nuhun tufanı qopar.  
Adımı xatırlasan  
Qaval daşı toz olar.

Qayıtma...  
Qıyma bəxtə,  
Yenicə üzü gülür.  
Məni “sən” adlı dərde  
Salmağı zəfər bilir.

Kimsə deyəcək indi:  
-Şeir səliqəsizdi...  
Bu yanmaq şeir deyil,  
Mənimçün sənsizlikdi...

2015

### Üşüdünmü?

Üşüdünmü bu axşam?  
Keçdimmi ürəyindən?  
Mən elə darıxmışam...  
Sən bildinmi, bilmirəm...

Ütüləyib yıgđığım  
Xatirələri açdım,  
Bir vaxtlar utandığım  
Şəkillərinə baxdım...

Adın çəkdim...  
Bəzəndi  
Dünyam nişanlı qızıtək...  
Günlər ürək üzəndi...  
Gəl, ömrün ipini çək...

Gəl, götür əllərimdən  
Əlinin yaddaşını...  
Pozmağa da cəhd elə  
“Dəli”nin yaddaşını...

Üz bütün ümidləri...  
De ki, heç olmamışam...  
Yandırdım şəkilləri,  
Üşüdünmü bu axşam?

2015

*Evcik adamı*

Unutdunmu, ay oğlan?  
Bir qız vardı o vaxtlar.  
Sıxılmış dodağında  
Adını büküb saxlar.

Bəxtəvər sən imişsən,  
Yadından “yadı” sildin.  
Doğması, kimsənəsi,  
O qız tək səni bildi.

Sevirdi deyə səni  
Ölçüsüz “böyütmüşdü”.  
Qurduğu evciyinin  
“Adamı” düzəltmişdi.

Yıxmısan dünyasını  
O kür, utancaq qızın.  
Səni görcək,  
Ovcunda  
Saçı “oyuncaq” qızın...

\*\*\*

Adamı elə yandırır,  
Əlindən düşməyən şəkil...  
Öz-özündən utandırır,  
Güzgülərdən yana çəkir.

Adamı elə göynədir,  
Sevilmədiyini dərk etmək...  
Adı üstündə -sevməkdir,  
Öz ölümünə erk etmək...

Adamı elə söylədir  
“O”ndan gizlədilən sözlər...  
Gedəni yoldan əylədir  
Yollara ağlayan gözlər...

2015

*Yeni il*

Yenəmi yeni ildi?  
Yenəmi sənsiz gəlib?  
Adın olan ümidim  
Köhnələndə qalıb.

Unutmuşam, incimə,  
Aylara doğmalığı...  
İyulda gözlərimə  
Düşübdü gün işığı...

Oktyabr sevdiyim,  
Aprel küsdüyüm aydı...  
Bu aylar bir-birindən  
Gör, nə qədər uzaqdı...

Səndəmi qaldın orda?  
O keçib gedən ildə?  
Hansı gün, hansı ayda?  
Bəlkə ötən həftədə?

İndi bu yeni ili  
Özümə həsr edəcəm...  
Təqvimdə rəqəmləri  
Qar rəngiylə örtəcəm...

Özün qayıdıb gəlsən...  
Gəlsən əgər bir zaman...  
Ağartdığım təqvimə  
Günəş rəngi taxarsan...

Sevirdim ötənlərdə  
Rəngarəng təqvimləri...  
Gizlətdim ürəyimdə  
Qırmızı rəqəmləri...

Yeni il...  
Yeni-yeni...  
Mən səni istəyirəm...  
Həmişə tər sevgimi-  
Köhnəni istəyirəm...

2016

**Xəta**

Hərdən söylənirik...  
Belə...  
Elə bilirlər xoşbəxtik...  
Kim nə bilir, bu könülə  
Tanrı qıymadı xoş bəxti...

Axşam-axşam nə göynəyir  
Bu “mən”i sevməyən ürək?  
Görsən o zalımı, denən:  
-Sağ əlini başıma çək...

Bəlkə də heç şeir deyil,  
Bir könüllük xətaadı bu...  
Bu qız da “sevdalı” deyil...  
Fikir vermə,həyatdı bu...

2015

***Darıxmağa kənis olmaq***

Məni məndən yaxşı bilən,  
Məni harda unutmusan?  
Mənsiz gülməyi öyrənən,  
Məni yaman ağlatmısan...

De niyə getdi, gəlmədi  
Adım dilindən uzağa?  
Bu qız da ki...  
Heç ölmədi,  
Kənis oldu darıxmağa...

A yoluna qurban ürək,  
Atmağa adammi qıtdı?!  
Məni heç saymazdın gərək,  
Heçliyim sənsiz həyatdı...

2015

***Necəsən?***

Yaxşı ki, soruşmadın  
Bu il də əhvalımı...  
Gözümdən oğurladın  
Köhnə, nimdaş halımı...

Sən soruşmadın deyə,  
Mən də “sənsiz” olmadım...  
“Darıxmaqdan ölməyə”  
Bir il cığır salmadım...

Amma...  
Birdən inciyər  
O kiçik söz: -Necəsən?  
Gərək elə mən deyəm?!  
Özün söylə!  
Necəsən?

2015



**Qış paltarı**

Yığıb qoltuğuma qış paltarımı  
Düşdüm yoxluğuna gedən cığıra...  
Bir səsə köklədim qulaqlarımı:  
-Bəlkə getməyəsən?  
-Gedirsən?  
-Hara?

Vallah, bu gedişim gediş sayılmaz,  
Bir –iki sözümə qara xətt çəkər...  
Gödəkçəm bükülər...  
Düyməm bağlanmaz...  
Çəkməm ayağımda xəcalət çəkər...

Nə billəm nə deyim...  
Mən ki, bu günə  
Ürəklə bir “vida” yaza bilmirəm...  
Vallah, oxşamıram səndən gedənə,  
Mən elə qayıdıb sənə gəlirəm...

2016

**Tərk edilmək**

Qapı açıq, taybatay,  
Getmək ürək istəyir.  
Bax bu il, elə bu ay  
Ölmək ürək istəyir.

Ölməyə söz vermirəm,  
Gedirəm, bax, gedirəm...  
Sənə vida etmirəm,  
Dərdə qonaq gedirəm...

Gedişlər möhtəşəmdi,  
Yola salan sağ olsun.  
Dilimdə pörşələndi,  
Burax, sözüüm dağ olsun:

Könlünə xoş gəlmədim,  
Yolum uzağa düşdü...  
Mən səni tərk etmədim,  
Səndən qabağa düşdüm...

2016

\*\*\*

Ürəyindən nə keçirsə,  
Gətir dilinə, üzülmə...  
Bilirsən ki, nə söyləsən,  
İnanıram kəlmə-kəlmə...

Heç eybi yox...  
Bu günün  
Sənsiz axşamı qoy gəlsin...  
Boynum şəklinin önündə  
Tükdən də betər incəlsin...

Fikir eləmə, bir dənəm...  
Qaş-qabağına yanırım...  
Mən hələ böyüməmişəm,  
Sən nə desən, inanıram...

2016

\*\*\*

Çəkin eşqin bazarına,  
Ayrılığa satın məni.  
Yaxın durmasa...  
Qürurun  
Ocağına çatın məni.

Təsəlli verin gəlməsə  
Xançobanın yolu kəsə...  
Yer qoynunda istəməsə  
Arpaçaya atın məni...

Ölüm son ürək-dirəkdi,  
Ölməyə sevda gərəkdi...  
Su üstünə gələcəkdi  
Yarım...  
Selə qatın məni...

2016

**“Yanıq Kərəmi”**

Tənha aşıqlərə keşik gecələr  
Mənim təkliyimə yiyə çıxmadı...  
Fələklə əlbirdi keşik gecələr...  
Ümiddən düymələr heç açılmadı...

Yiyəsiz sevdanın saçını pırtlaşdıq,  
Daha indən belə hörüyə gəlməz...  
“Yanıq Kərəmi”yə ağlayan aşiq  
Güzgü qabağında gülməyə bilməz...

Dedin göz yaşıyla islanmışdılar  
Pəncərənin önündə qızılgüllərin...  
Səni xatirəylə ağlatmışdılar?  
Ay şehi qurusun qızılgüllərin!

2016

**Ümidlərin şəhid atası**

Arxanca göz yaşını bircə damcıdı,  
Yoxluğu sevmək də fərasətdəndi.  
Bütün ümidlərin anası qadın  
Olsa da...  
Onları yetim böyütdü...

Biri ayaqyalın...  
Biri yarıac...  
Birin köynəyi qara yamaqlı...  
Kiçik ümidlər sevincə möhtac,  
Boynubükük ana qaraduvaqlı...

Üçbucaq kağızını alıb əlinə,  
Həsrət qürrələndi:  
-Kimə çatası?  
Ruhunla sığal çək “körpələrinə”,  
Sən ey ümidlərin şəhid atası...

2016

*Ey...*

Başımdan sevda havası  
Duman-duman çəkilir, ey...  
Kədərlə sevinc davası  
Baxış-baxış sökülür, ey...

*Ey...*

Bəxti olmayan sevdam,  
Xoşuna gələn bəddimi?  
*Ey...*  
Yoxluğuyla ovudan  
Hisslərimin sərhəddini...

Yox-dediysin əbədi var!  
Var-dediysin könlü yıxar!  
Adında eşq məbədi var,  
Əlim gümbəzinə qalxar...

2016

*Mübarək gediş*

O, sənin bildiyin dildə danışmır,  
Burax yaxasını ümidlərimin...  
Adından küsübdü çoxdan...  
Barışmır...  
Üzdün yuxasını ümidlərimin...

*Elə gözəl baxma...*

Utancaqlığım  
Yarıya bilməyib fağır baxtımdan...  
Gülüşə aldanma...  
Umacaqlığım  
Küsmüş gürşad olub yağır  
baxtımdan...

*Üzü o tərəfə yol başlamısan...*

Gedişin mübarək!  
Yolun mübarək!  
Vaxt olub, yolumu alqışlamısan...  
“Oluşun” mübarək!  
“OL”un mübarək!

2016

*Xatirə dolabı*

Bütün zamanların romantikası  
Boğulur bu günün ayrılığında...  
Bizim sevgimizin səhnə arxası  
Kədərli...  
Hüznü...  
“İkimiz” boyda...

Xatirə dolabın ikiqapılı,  
Bütün siyirmələr ayrılıq rəngdə...  
Sol küncdə o nədi yarımökülü?  
Mənim adım qalıb yoxsa dilində?

Gör, illər necə də qoçaq çıxdılar,  
Yüyürəm...  
Yüyürəm...  
Çata bilmirəm...  
Bəd günlər alınma sahib çıxdılar,  
Səni axtarıram,  
Tapa bilmirəm...

2016

*Aprel axşamı*

Heç nə gəlmir əlimdən  
Bu aprel soyuğunda,  
Adın yenə dilimdə...  
Qan rəngi yanağımda...

Birdən görən tapılar  
Bükülən dodağımın  
Gizlətdiyi adımı...  
Utanmaqdan da betər...  
Kaş ki, kimsə duymasın  
“Sən” boyda günahımı...

Aprel...  
Məğrurluğunu  
Mənəmi göstərirdi?  
O ilin o apreli  
Ömrümə səmt ağacı...  
Mən hansı yönə dönsəm  
O, “sən”i göstərirdi...

2016

**Biləndər**

Qəhərim əlçim-əlçimdi,  
Kədərim ürək-ürəkdi...  
Bilən varmı, gələn kimdi?  
Bu yollar nəyə gərəkdi?

Bilən varmı, qara divin  
Qış yuxusu yaza düşüb...  
Bizim evlə sizin evin  
Arasında kim üşüyüb?

Kimdi biləndərin, adam?  
Gəlsin...  
Görsün...  
Bilsin...  
Desin...  
Məni çox söylətmə, qadam,  
“Allah mənə ağıl versin!”

2016

**Dua**

İnanmışım doğruları  
Boyum boyda doğradınmı?  
Sınamışdım oğruları...  
Məni də oğurladınmı?

Eh, həyat, həyat...  
Həyat...  
Güzgüdəki mən deyiləm...  
Ah, Allahım!  
Bir az uzat  
Bu ömrü...  
Yaxşı deyiləm...

Düşmüşəm bəxtin gözündən  
Ağrıların qucağına...  
Ölüm,  
Mən sənə əlindən  
Qaçdım...  
Sənə acığına!

2016

***Səhər mənzərəsi***

Həvəssizcə yellənir,  
Açılan pəncərələr...  
Yağışı sevə bilmir  
Ütülənmiş pərdələr...

Burda məhlələr kasad  
Sevda doğmalığından...  
Gənc qadınlar qaş-qabaq...  
Körpələr ağlamaqda...

Gəncənin hüzn dolu  
Ayrılığı burdaymış...  
Fəsillərin il boyu  
Qaranlığı burdaymış...

Gülüstan mənzərəsi-  
Yağışla qucaqlaşan  
Təkcə mənim əllərim...  
Bir də bu yay səhəri...

Sərin duş alır səhər,  
Bəzənəcək yeni gün...  
Boz paltolu axşama,  
Bir səhər,  
Bir mən sürgün...

2016

**Bu sabah**

Bundan öncə və sonra  
Tüm sabahlar fərqlidi...  
Bu sabah umutlara  
Geyindirdiyim dərdi...

Pəncərəmdən süzülən  
Gün işıqları solğun...  
Yanağıma düzülən  
Yaş təkəmsəyrək...  
Nolsun...

Nolsun sənsizləmişəm?!  
Sən ki, çox uzaqdasan...  
Ağlamışam...  
Hırlənmişəm...  
Nolsun...  
Bu sabah yoxsan!

Çiynimdə battaniyə,  
Əlimdə kağız dəsmal  
Yalvarram sənsizliyə...  
Gəl,  
Təkliyi başa sal!

De ki, sevirsən məni...  
De ki, ağlamaq olmaz!  
De ki, yoxluğun boyda  
Dünyaya sığmaq olmaz!

Bir də, yadıma sal ki,  
Durub çay içməliyəm...  
Mənə gələn yoldakı  
Səni gözləməliyəm!



**Çobanyastığı yalanı**

Mənə yalan danışdılar, inandım,  
Sənsiz ömrün bu başından  
O başınacan qaçdım...  
Sən deyil,  
Məni çobanyastığı anladı...  
Sən getdin...  
“Uç-uç baba”lar da qayıtmadı...  
Yay gəldi...  
Hər ad günümdə bir hədiyyə;  
Bir il daha sənsizliyə...

2016

**Səni sevirəm, tanqo...**

Gəncənin hər küçəsi  
Xatirənlə rəqs edir...  
Tarix: bizdən ötəsi...  
Ünvan: hələ yol gedir...

Ah...

Gəncə küçələri...  
İşıqlar sarı atlas...  
Dölmələr əl jestləri,  
Tozanağı ehtiras...

Xatirənin ardınca  
Düşmüşəm məhlə-məhlə...  
Hisslərim dam boyunca,  
Ağlayıram ürəklə...

Axır damarlarımda  
Çılğın sevda oyunu...  
Xatirəm qollarında,  
Səni sevirəm, tanqo...

2016

***Bəxtimin art-stili***

ötüb keçər dedilər,  
inanmışdım...  
nə bilim...  
tüm kitablar, filmlər  
duygularla sevgili...  
görən varmı hardasa  
səndən xəbərsiz şeir?  
sevdiyim, bu mahnılar  
həmsi səndən bəhs edir...  
kimsə fərqiində deyil,  
dünyam səndən ibarət ...  
bəxtimin art-stili  
gəlişinə ibadət...

2017

***Hey, arabaçı...***

Çəkib getmə belə, qəhərlənirəm,  
Ələnir, canımı sıxır ağrılar...  
Yetmiş yeddi yerə səpələnirəm,  
Məni dənliyinə yığır ağrılar...  
Yüyürtmə fələyin dərd arabasın,  
Yarı yolda qoymaq adətdəndimi?  
Açmışam bəxtimin təndir qapısını,  
Yanmaq da Tanrıya xəyanətdimi?

2017

\*\*\*

Bir dərd tapdım geyindim,  
Boyumdan yekə çıxdı...  
Soyunmağa ərindim...  
Boyum da heçə çıxdı...

Yamanmış əl uzadan  
Dərd bozardan donuma...  
Tanrıymış  
ən uzaqdan  
Sevda yazan sonuma...

Bu gün sonuncu dəfə  
Sevələdim adını...  
Sən demə, "son" özü də  
"İlk" in məşum qadını...

Tanrı, insafın olsun,  
Adam unudularmı?  
Eh...  
Hanı telefonum?  
Məni axtaran varmı?..

2017

## İÇƏRİK

Sevgi rəngli tale poeziyası (Prof. Dr. Elçin İSGƏNDƏZADƏ).....	3
“Nəzirim var”.....	5
Xəzan gülü.....	6
Səni sevmək.....	8
“Sənsizliyi yaşayıram”.....	9
“Ürəyimdən sən keçirsən”.....	10
Yuxu.....	11
“Qaladım köksümdə”.....	12
“Açdım ürəyimi”.....	13
Ayrılığım günah deyil.....	14
Mən Azərbaycanlıyam!.....	15
“Bağışla”.....	17
“Səndən qalan”.....	18
“Bəlkə, bir gün”.....	20
“Səhərim adınla başladı”.....	21
Sevgimin coğrafiya dərsi.....	22
“Gəlmişəm qapına”.....	23
“Yenə yorulmuşam”.....	25
Sənsizliyin melodramı.....	26
“Ölmək istəyirəm”.....	27

“Göydə ulduz”.....	28
“Bir ürəkdi”.....	29
“Bir uzaq yola çıxmışam”.....	30
“Güldüm”.....	31
Səməni.....	32
“Bir qədəh sevinc”.....	34
Telefon sevgisi.....	35
“Bir qız biləyindən”.....	36
Dəliyəm.....	37
Apardı sellər Saranı.....	38
“Dərdi yanına sal”.....	40
“Söz vermişəm”.....	42
Yollar.....	43
Tanrının mürəkkəbqabı.....	44
“Gəlişini gözləyirəm”.....	45
“Ayrılığın tanıdırdın”.....	46
“Seçib ömürdən payızı”.....	47
“Gözlərimdə bir giley var”.....	48
Nənəm üçün.....	49
“Buz ürəyin”.....	50
Gəncə-Bakı yolu.....	51
Bir qız olub.....	53
Təcnisvari.....	54

“Gözlərimin sevinci” .....	55
Həsərin naxışı.....	56
Küçə.....	57
Sancı.....	58
Unutmaq.....	59
Ummaq-küsmək.....	60
Daş.....	62
“Əlini əlimə versələr” .....	63
Ayrılıqdı deyirlər.....	64
“Unutduğun” .....	66
Uşaq evində bir qız gördüm.....	67
Tanış gecə.....	68
Ümid borcu.....	69
“Sığındığım köşəyə” .....	70
Qar baxışlar.....	71
Bircə damcı hüznü yəm.....	72
Bu sevdanın tarixi.....	74
And.....	75
Tək səbir.....	76
Namərd.....	78
Poçtalyona məktub.....	80
Bəxtə xitab.....	82
“Bu baxışın” .....	83

Ölüm duyurusu.....	84
Uzaqlar.....	85
Nağıl.....	87
Elə gözlədim bu görüşü.....	88
İkili yalnızlıq.....	89
Narınıcı ayrılıq.....	91
Arzu-yol.....	93
Sevinc dəbi.....	94
Təsəlli.....	96
Qumarbaz.....	97
Kapitan Nemo.....	98
“Qapımızı qış da döydü” .....	99
Ağıllı.....	100
Şənbə melodiyası.....	101
Bilmə, qaraçı qızı.....	102
Sənin duan.....	103
Bütün yeni illər.....	104
Küskün şair.....	105
Gəncəylə sevgiliyəm.....	106
Şəklin üçün.....	107
Xocalı günündə görüş° .....	108
“Adınla bəzədiyim” .....	109
Bağışla ki, xoşbəxtəm.....	110

“Təzə əlifba”.....	111
Əlahəzrət darıxmaq.....	112
Bir desən.....	113
Şeirlər.....	114
Eşq.....	116
Görüş yeri.....	117
Mart ayı.....	119
Böyük şəhər.....	120
Qayıt.....	121
Üzügülər.....	122
Ağrılar.....	123
Qadın-şair.....	124
Şeir.....	126
Dadlı-duzlu ayrılıq.....	127
Albalı çiçəyi.....	128
“Mənim sənə yazdıklarım”.....	129
Qaraca qız.....	131
Qadın gedişi.....	132
Qaratoyuq nəğməsi.....	133
Yarpaq ayrılığı.....	135
Həftəsonu.....	136
Kimsəsiz qadın.....	137
“Fərqli deyil payızım”.....	138

Şair ürəyi.....	139
O kənd.....	140
Ay anam qızılıgül, nənəm qızılıgül.....	141
Yarımömürdə şeir.....	142
Alın ayrılığın əlindən məni.....	143
Adı olmayan hisslər.....	144
Məndə bir şəkil var.....	145
Gəncə ilə ikimiz.....	147
“Qırmızı kitab”.....	148
Nal səsi.....	149
Səliqəsiz şeir.....	150
Üşüdünmü?.....	152
Evcik adamı.....	154
“Adamı elə yandırır”.....	155
Yeni il.....	156
Xəta.....	158
Darıxmağa kəniz olmaq.....	159
Necəsən?.....	160
Qış paltarı.....	161
Tərk edilmək.....	162
“Ürəyindən nə keçirsə”.....	163
“Çəkin eşqin bazarına”.....	164
“Yanıq Kərəmi”.....	165

Ümidlərin şəhid atası.....	166
Ey.....	167
Mübarək gediş.....	168
Xatirə dolabı.....	169
Aprel axşamı.....	170
Biləndər.....	171
Dua.....	172
Səhər mənzərəsi.....	173
Bu sabah.....	175
Çobanyastığı yalanı.....	177
Səni sevirəm, tanqo.....	178
Bəxtimin art-stili .....	179
Hey, arabaçı.....	180
“Bir dərd tapdım”.....	181

**ŞƏFA VƏLİ**

*Poçtalyona məktub*  
(*şeyrlər*)

Çapa imzalanmış: 20.10.2017  
Kağız formatı: 70x90 1/16  
Həcmi: 12 ç.v.; Sifariş: 686; Sayı: 1000.

«VEKTOR» BEYNƏLXALQ NƏŞRLƏR EVİ  
Ünvan: AZ1018. Bakı şəh, Zığ yolu, 20 q  
tel: (+99470) 3007000; (+99412) 4471404  
faks: (+99412) 4796003  
e-mail: isgenderzadeh@rambler.ru  
www.vektor.az